

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 213 (5685) 9 noyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində davamlı işlər aparılır

*Prezident İlham Əliyev: "Biz bundan sonra da,
öz prinsipial mövqeyimizdə qalacağıq"*



Səh 2

- 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Gündür



3
- 100 yaşın mübarək üçüncü bayraqımız!



5
- "Jewish Journal" qəzetiində Azərbaycanın tolerantlıq ənənələrindən bahs edən məqale dərc olunub



4
- Leyla Abdullayeva: "Qondarma Artsaxın müstəqillik hərəkatı"nın 30 illiyi ilə bağlı qətnamə kağız parçasından başqa bir şey deyil"



4
- "Milli kimliyimizin simvolu - Azərbaycan bayrağı" adlı konfrans keçirilib



6
- Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir



4

→

4

Nazirlik: "Müavinatlar əhamiyyətli dərəcədə artacaq"



→

8

Nikol Pasinyanın hazırlıq xəbərdarlığı Azərbaycanın qüdrətini etiraf etməsidir



→

14

"Siyasi mühacir" biznesinin Almaniya fəsadları



Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində davamlı işlər aparılır

Prezident İlham Əliyev: “Biz bundan sonra da, öz prinsipial mövqeyimizdə qalacağıq”

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, bir sira əhəmiyyətli məqamlar barədə fikir-lərini bildirib. Artıq uzun illərdir davam edən münaqişənin sülh yolu ilə həll edilməsi məsələsində qarşı tərəfin yayınmaq cəhdləri nəticəsiz qalacaq və Azərbaycan öz qətiyyətli mövqeyindən geri çəkilməyəcək. Məhz bu baxımdan, ölkəmizin başçısı Ermənistan tərəfinin cəhdlərinin nəticə vermediyini, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışqların formatının dəyişməz olaraq qaldığını vurğulayıb.



Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayeçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniye təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Size en xoş arzularımı yetirir, dost Kamboca xalqına sülh və tərəqqi dileyirəm”.

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medali ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Məzahir Nəbiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.



“Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasetində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”

“Danışqlar Ermənistan ve Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır” deyə qeyd edən Prezident İlham Əliyev iki ölkənin xarici işlər nazirlərinin keçirdikləri iki görüşün de bunu bir dəha sübut etdiyini deyib: “Son vaxtlar baş vermiş digər hadisələr, onu göstərir ki, danışqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Söz yox ki, bu məsələdə Azərbaycanın mövqeyi haqlıdır və bu amil nüfuzlu beynəlxalq təşkilatlar

tərəfindən də qəbul edilir. Xüsusilə, belə nəticəyə gəlmək olar ki, ölkəmizin ərazi bütövlüyü, ümumiyyətə, danışqlar mövzusuna aid edile bilməz: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayıacaq. Ona görə, biz bundan sonra da, öz prinsipial mövqeyimizdə qalacağıq”.

Qeyd etmək yerinə düşərdi ki, Ermənistanın yeni hakimiyyəti ilk günlər qeyri-konstruktiv məcradan çıxışlar edir, bununla da, münaqişənin daha da qızışmasına şərait yaradır. Lakin sonradan, həmin rəhbərlik anladı ki, bu vasitə ilə, onuz da acınaçlı vəziyyətə doğru yuvarlanan işğalçı ölkə daha çıxılmaz böhrana doğru sürüklenməsinə revac yaranı bilər. Azərbaycan Prezidenti də, bu mənədan çıxışında, Ermənistanın mövcud hakimiyyətinin doğru seçim üzerinde dayanacaqına ümid etdiyini bildirib: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasetində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə iş-

galçılarından azad olunacaqdır”.

Ali Baş Komandan:
“Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq”

Dövlət başçımız, bununla yanaşı, ölkəmizin ordu potensialının da güclənməsi, eyni zamanda, sözügedən istiqamətde reytinginin artması barədə də önəmli fikirləri bildirib. Belə ki, Azərbaycan Ordusunun dünya miqyasında 50-ən güclü ordu sırasında yer aldığı xatırladan Prezident İlham Əliyev hərbi qüdrətimizin daha da artırılacağı bildirib: “Biz, öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50-ən güclü ordu sırasındadır və beynəlxalq reytinglər də, həyat da bunu göstərir və bizim hərbi uğurlarımız da buna dəlalet edir”.

Bu arada, ölkə rəhbərimizin dediklərindən nəticə çıxararaq, biz 2018-ci ildə iki möhtəşəm hərbi

paradın keçirildiyini də qeyd edə bilərik. Məhz bu qürurlu hadisə Sılahlı Qüvvələrimizin ən müasir və qüdrətli ordular sırasında yer almışına dəlalət edir. Ali Baş Komandan bildirib ki, Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib və bu proses davam etdirilir: “Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm də dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla və texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikani alacağıq, yeni kontraktlar imzalanıb”.

Müşavirədə çıxış edən dövlət başçımız Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində davamlı işlər aparacağını qeyd edib, hətta hərbi paradda göstərilən silahlarla yanaşı, göstərilməyən müasir texnikalarımızın da olduğunu vurğulayıb. Bu fakt isə, həmçinin, belə nəticəyə gəlməyə zəmin yaradır ki, iqtisadi gücümüz və maliyyə imkanlarımız yaxın gələcəkdə daha intensiv silahlana prosesinin elde edilmesine şərait yaradacaq. Çünkü bir çox silah istehsal edən ölkələr var ki, onlar, birləşdirilərək iş birliyini həyata keçirməkdə maraqlıdır. Bu baxımdan, “Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə getirilir, onların bir hissəsi hərbi paradlarında göstərilir, bir hissəsi göstərməyib” deyə qeyd edən Prezident İlham Əliyev hərbi potensialımızın istər silah, istərsə də məddi-texniki cəhətdən tam şəkildə temin olunduğunu bildirib.

“Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlılığımız”

“Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik” qeyd edən Ali Baş Komandan əlavə edib ki, biz bundan sonra yalnız ən müasir texnikanı - silahları almaq fikrindəyik və bu texnikanı bize satmaq istəyən ölkələrin sayı artır: “Onsuz da, bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlılığımız. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq”.

Beləliklə, müşavirədə edilən çıxışdan və onun nəticələrindən belə bir qənaətə gəlmək olar ki, Azərbaycan dövləti digər sahələrlə yanaşı, həm də hərbi qüdrətinin artırılması yönündə davamlı işləri, layihələri reallaşdırmaqdadır. Məhz bu önemli amil istər işgalçı Ermənistana təcavüzkar siyasetinin ona ciddi fəsadlar yarada bilme reallığını dərk etdirir, həm də regionda təhlükəsizliyin qorunması baxımından, əhəmiyyət kəsb edir.

Rövşən NURƏDDİNOĞLU

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu gün ilk milli Konstitusiyamızın qəbul edilməsindən 23 il ötür.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bilavasita təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyadanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafına güclü təkan verdi.

1995-ci il noyabrin 12-də Azərbaycan xalqı çoxəslik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ile özünün ilk milli Konstitusiyasını qəbul edərək, Ana Qanunumuzda qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təminini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Hakimiyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparıldı, respublikamız insan hüquqları sahəsində bir çox beynəlxalq konvensiyalara qoşuldu, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradıldı.

Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, məhiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Bu baxımdan, müstəqilliyyin ilk illərində siyasi çəkişmələr, hakimiyət böhrəni, qıymam və çevrilmiş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.

Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması ve qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dənməz iradəsi, gərgin əməyi, dərin düşüncəsi və siyasi uzaqqorənliliyi neticesində mümkün oldu. Ulu Öndər Heydər Əliyev Konstitusiyanın dövlətlə, hakimiyətlə xalqın arasında olan münasibətləri özündə eks etdirən Sənəd olduğunu vurğulayırdı: "Hakimiyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyətləri - bunların hamısı xalqın iradəsinə söykənmeli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".



İlk ali Qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk Konstitusiyası eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. 5 bölmə, 12 fəsil, 158 maddə və kecid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılmıştı.

1996-ci il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrin 12-i Azərbaycan Respublikası Konstitusiyası günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

İlk ali Qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk Konstitusiyası eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. 5 bölmə, 12 fəsil, 158 maddə və kecid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılmıştı. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminati ilə bağlı bir sıra konvensiyalara qoşuldu, döv-

"Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir"

Ümummilli Lider Heydər Əliyev


letin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil - Ombudsman təsisatı fealiyyətə başladı.

Sözsüz ki, həyat və zaman dəyişikdən gələcəkdə də dövlətin hüquqi sisteminde, onun Konstitusiyasında təkmilləşmə, islahatlar yənə zəruriyyətə çevrilir. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsada, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi ilə bağlı dəfələrlə referendum keçirilib. 24 avqust 2002-ci il tarixində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər yeni dövrün çağırışlarını özündə ehtiva edirdi. 18 mart 2009-cu ildə ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya bir sıra yəni əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklərin özü də Konstitusiyanın bir çox müddəalarının

ümumxalq səsverməsi keçirildi. Konstitusiya islahatları cəmiyyətin sosial sıfarişi olaraq ciddi bir zərurət kimi meydana çıxdı. Beynəlxalq standartlara və demokratik prinsiplər uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirilən referendum nəticələri Azərbaycan xalqının iradəsini bir daha tamamılı eks etdi.

Silahlı Qüvvələrlə bağlı edilən dəyişikliklər də təqdirləyişdir. Əgər bu gənə qədər Ali Baş Komandanın statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Diger mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü program və layihələri daha məqbul zaman formasında icra etməye imkan verəcək, həm də özündə dünya təcrübəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik enənənin Azərbaycan Konstitusiyasında da eks olunması müsbət haldır. Bütün bunlar əsasən, bütün silahlı birl

Azərbaycan Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında saziş imzalanıb



Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 8-də Türk Mədəniyyəti və İrsi Fonduun prezidenti Günday Əfəndiyeva ilə görüşüb. Xarici işlər nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Fondu arasında ikitərəfli əməkdaşlıq məsələləri və gelecek əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Fonduun prezidenti G. Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğine yönəldilmiş tədbirlər barədə məlumat verib.

Tərəflər, hemçinin qardaş təşkilatların fəaliyyətlərini elaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlerin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.

Görüşün sonunda xarici işlər naziri E. Məmmədyarov və Fonduun prezidenti G. Əfəndiyeva "Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş"ı imzalayıblar.

Leyla Abdullayeva: "Qondarma "Artsaxın müstəqillik hərəkatı"nın 30 illiyi ilə bağlı qətnamə kağız parçasından başqa bir şey deyil"

Ermeni mətbuatında ABŞ-in Los-Anceles Şəhər Şurasının qondarma "Artsaxın müstəqillik hərəkatı"nın 30 illiyi ilə bağlı məlumatlar şıxıldırlər ictimaiyyətə yanlış formada çatdırılır. Çünkü sözügedən "qətnamə" Los-Anceles Şəhər Şurasının üzvləri tərəfindən imzalanmayıb.

Bu fikirləri jurnalistlərə açıqlamasında Xarici işlər Nazirliyinin mətbuat xidmetinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva qeyd edib ki, bu, Şuranın yalnız bir erməni əsilli üzvü olan Pol Qriqoryan tərəfindən qəbul olunan fərdi qərardır. Fərdi qətnamə Şəhər Şurasında müzakirəyə çıxarılmır və səsverməyə qoyulmur. Yəni, bu, fərdi təşəbbüsle rəlli sürülmüş bir "qərar"dır və həmin "sənəd" her hansı hüquqi qüvvəyə malik deyil. Bu, bir erməni əsilli üzv tərəfindən rəlli sürülen kağız parçasından başqa bir şey deyil.

Azərbaycanın son vaxtlar beynəlxalq miqyasda qazandığı uğurlardan danişan Leyla Abdullayeva bildirib ki, Belçikanın Xarici işlər Nazirliyi bu yaxınlarda açıqlama ilə çıxış edərək Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ərazisi olduğunu bildirib. Bir müddət əvvəl Almaniya da eyni mövqeyi sərgiləyib. Belə ki, bu ölkənin Bundestaqı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissesi olduğunu vurğulayıb. "Bu ilin iyul ayında Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində Azərbaycan ile Avropa İttifaqı arasında "Tərəfdəşliq prioritetləri" sənədi imzalanıb. Bu sənədə Avropa İttifaqı Azərbaycanın müstəqilliyyinə, suverenliyinə, ərazi bütövlüyüne və beynəlxalq sərhədlərinin toxunulmazlığına sadıq qaldığını bir daha bəyan edib. Diger tərəfdən, ABŞ rəsmilərinin səsləndirdikləri son bəyanatlarda Ermenistan-Azərbaycan Dağlıq Qarabağ münaqışesinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllinə dəstək ifadə olunub", - deyə XİN rəsmisi vurğulayıb.

L. Abdullayeva qeyd edib ki, səsləndirilən bütün bəyanatlar, imzalanan sənədlər ölkəmizin Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışesinin həlli ilə bağlı tutduğu mövqeyə beynəlxalq ictimaiyyətin artan dəstəyinin bariz nümunəsidir. Əlbəttə ki, bunlar, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasetin uğurlarıdır.

Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir



"Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət qurub. Bu respublika ölkəmizin çoxəsrlik tarixi inkişafının, milli azadlıq mübarəzəsinin məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib". Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputati Yaqub Mahmudov deyib.

Y. Mahmudov bildirib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir.

"Müstəqilliyyimizin əsas atributlarından olan həmin üçrəngli bayraq məhz Ümummülli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun en güclü dövlətlərindən birinə çevrilib. Bu gün bayraqımız zirvələrdə dalgalanır və her bir vətəndaş bundan qurur duyur"-deyə, Y. Mahmudov vurğulayıb.

Müdafıə naziri: Komanda-qərargah hərəy oyunlarında əsas diqqət kosmik texnologiyaların tətbiqinə yönəldilməlidir

Noyabrın 8-də müdafıə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidmeti müşavirə keçirilib. Müdafıə Nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Fondu arasında ikitərəfli əməkdaşlıq məsələləri və gelecek əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Fonduun prezidenti G. Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğine yönəldilmiş tədbirlər barədə məlumat verib.

Tərəflər, hemçinin qardaş təşkilatların fəaliyyətlərini elaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlerin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.

Görüşün sonunda xarici işlər naziri E. Məmmədyarov və Fonduun prezidenti G. Əfəndiyeva "Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş"ı imzalayıblar.

"Jewish Journal" qəzetində Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən məqalə dərc olunub

Azərbaycanın Los-Ancelesdəki baş konusu Nəsimi Ağayevin irqçılıya, xenofobiya və dini-ətnik düzümsüzlüyə qarşı yazdığı məqaləsi ABŞ-in Los-Ancelesdə nəşr olunan "Jewish Journal" qəzetində dərc edilib. Məqalədə baş konsul bu yaxınlarda ABŞ-in Pittsburgh şəhərində yerləşən sinaqoqda töredilmiş qətləmə toxunub, bu kimi cinayətlərin kökündə irqçılık, dini-ətnik nifrət və düzümsüzlüyün dayclığını, belə mənfi meyillərin bütün insanlıq üçün tehlükəli olduğunu qeyd edib. N. Ağayev bu faciədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirib.

Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul məqalədə ölkəmizdə qədim dövrələrən etibarən müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarışlılıq ehtiram ənənələrinin olduğunu vurğulayıb.

Dünyanın müxtəlif bölgələrində öz dini-ətnik kimliklərinə görə müsəlman və xristianların qətlə yetirildiklərini qeyd edən N. Ağayev Azərbaycanın da irqçılıyın acı nəticələrindən əziziyət çəkmiş ölkə olduğunu bildirib, Azərbaycanın Dağlıq Qarabağ regionu və etraf rayonlarında, xüsusi Xocalıda dinc insanların mehz azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildiklərini diqqətə çatdırıb. Baş konsul, hemçinin ərazilərimizin işgalçi qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudü azərbaycanlılarının ciyin-ciyin döyüşərək həlak oduqlarını xatırladıb.

Nazirlik: "Müavinətlər əhəmiyyətli dərəcədə artacaq"

"Ölkədə müavinətlərin sayı təqüdlerin sayı ilə birlikdə 50-yə yaxındır. Bu il biz parlamente müavinətlərin sosial integrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik". SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavin İdris İsayev Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclasında bündə zərfine daxil olan "2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fonduun 2019-cu il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deputatların müavinətlərin artırılması ilə bağlı çıxışlarına cavab olaraq deyib. Nazir müavini söyləyib ki, yani layihədə səhifə 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artım nəzəre alınıb: "Hazırda bunun üzerinde işləyirik. Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bu almalıdır".

İ. İsayev çıxışı bildirib ki, bəzi ailələr növbəti illərdə də ünvanlı sosial yardım almaqdə davam edəcəklər: "Bura çoxuşaqlı ailələr, əmək qabiliyyəti olmayan şəxslər, yaşılı insanlar daxildir. Bu programda sosial müavinətlərin identifikasiya ilə bağlı bir birgə programda baxılacaq. Çünkü burada təkrarlanan və eyni kateqoriyaya daxil olan şəxslər daxildir. Bu istiqamətdə aktiv iş gedir".



100

yaşın mübarək üçrəngli bayraqımız!



AzerTAG

Bu gün Azərbaycan Respublikası Dövlət Bayrağının yaranmasının 100 illik yubileyidir. Əzəməti ilə hər zaman məkanları bəzəyən, bayraqlar içində yeri olan, daima yüksəkdə dalgalanan, hər zaman ən mötəbər tədbirlərdə öndə olan bayraqımız vüqarla dalgalanır.

Hər bir ölkənin tarixi və dövlətçilik enənləri onun rəmzlərində və attributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlədir. Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayraqımız insanlarımıza üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını ləkonik, obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Odur ki, özünütəsdidq simvolu olan bayraq bütün dünyada qürur və güvəncə yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meydardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasında qırurla dalgalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayraqımız keşməkeşli yollardan keçib. Dövlətimizin müstəqilliyi uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb. Buna görə də, bizlər üçün müqəddəsdir bayraqımız.

Bayraq milli ləyaqət simvoludur. Hər zaman öz layiqli yerində qorunan üçrəngli bayraqımız Bakının ən uca yerlərində birində - Şəhidlər Xiyabanında da dalgalanır. Onu sevənlərinin, uğrunda həyatlarını qurban verən oğullarının - Şəhidləri-

Dövlətçiliyin və müstəqilliyin müqəddəs rəmzi

nin başı üzərində.

Keşməkeşli yol keçən əzəmətli bayraqımız!

Keşməkeşli yol keçən Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Lakin 1920-ci ilde bolşevik işgalindən sonra bayraqımız da repressiyaya məruz qalıb.

Lakin müqəddəs istiqlal rəmzi - üçrəngli milli, dövlət bayraqımız 70 il sonra 1990-ci il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsati və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə (05.02.91, № 217-XII) ilə üçrəngli milli bayraqımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzi məsələsi bütün Azərbaycan üzərində dalgalanmağa başladı. Az müddətdən sonra "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" (18 oktyabr

1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini elan etdi. İlk olaraq Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı. Böyük önder Mustafa Kamal Atatürkün vaxtı səylədiyi "Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalgalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır" sözü artıq həqiqətə çevrildi... İndi tekce Türkiyənin deyil, dünyanın bir çox dövlətlərinin səmasında ölkəmizin səfirlilikləri üzərində Azərbaycan bayrağı - müstəqilliyimizin müqəddəs rəmzi dalgalanır. Dövlət bayrağı dövlətin resmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmziidir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıllı rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasına, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratianı inkişaf etdirmek isteyini, yaşıllı rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayraqın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşeli ulduz təsvir edilibdir. Dövlət bayrağının istifadəsi 8 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bayraqlar içində daim yüksələn bayraqımız!

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Günü nəticəsində təsis edilməsi haqqında imzaladığı sərəncamlara əsasən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Onu da qeyd edək ki, Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı direyi-nin dünyada ən hündür bayraq direyi ol-duğunu təsdiq edibdir. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin milli maraq-lara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyaseti isə bu ülvə arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənali əminlik yara-dır. İndi Bayraqımız dünyadan 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sıradə dalgalanmaqdadır. Hər bir Azərbay-can vətəndaşı bayraqımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayraqa and içir. Üçrəngli bayraqımız hər zaman əbədi ola-caq, bütün dünyada Azərbaycan dövləti-nin və xalqının imzasını qırurla təsdiqlə-yəcək.

RƏFIQƏ KAMALQIZI

9 noyabr 2018-ci il

"Milli kimliyimizin simvolu - Azərbaycan bayrağı" adlı konfrans keçirilib



Dünən "Milli kimliyimizin simvolu - Azərbaycan bayrağı" adlı konfrans keçirilib. Konfransda giriş sözü ilə çıkış edən Mənəvi Dəyərlərin Təbliği fondunun icraçı direktoru Mehman İsmayılov mənəvi dəyərlər və onların mahiyətindən danışıb. Fondun icraçı direktoru Azərbaycan bayrağının bizim mənəvi dəyərimiz kimi önemini vurğulayıb və bayraqımızın milli kimliyimizin simvolu olduğunu qeyd edib.

Tədbirdə çıkış edən millət vəkili, Azər Badamov Azərbaycan bayrağının müstəqilliyimizin simvolu olduğundan danışaraq, üç rəngli bayrağın rənglərinin mahiyətini də yada salıb və milli kimliyimizin simvolu olan Azərbaycan bayrağına hörmət və ehtiramını ifadə edib. Millət vəkili bayrağa hörmət etməyə hər birimizin borclu olduğunu bir daha xatırladıb.

Konfransda millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Şahin İsmayılov çıkış edərək Azərbaycan bayrağının tarixi barədə məlumat verib və bayraqımızın ilk defə Ulu Önder Heyder Əliyev tərəfindən Naxçıvanda qaldırıldığını yada salıb. Bayrağın simvol olduğuna diqqət çəkən natiq bunun məhz mənəvi dəyərlərə aid olduğunu söyləyib. Milli dəyərlərimizə bağlılığın vacibliyini, bayraqımızın ölkəmizin rəmzi olduğunu bildirən millət vəkili qeyd edib ki, indi vətəndaşlarımızın bayrağa olan sevgisini



hər zaman, xüsusilə şəhidlərimizin xatirəsinin anım günlərində əyani şəkildə müşahidə edirik.

Mənəvi Dəyərlərin Təbliği Fonduñ Himayəçilər Şurasının üzvü, "Səs" Media Qrupunun rəhbəri Behruz Quliyev isə çıkışında xüsusilə vurğulayıb ki, biz keçmişimizə hörmət etməli, dəyərlərimizi qorunmalı və nəzəre almalıyıq ki, bayraqımız bizim qürur mənbəyimizdir. Ulu Öndər Heyder Əliyevin, "Müstəqilliyi qazanmaq nə qədər çətinidirsə, onu qoruyub-saxlamaq, möhkəmləndirmək ondan da çətinidir" tarixi fikrini yada salan Behruz Quliyev müstəqilliyimizi və bayraqımızı qorumağa borcu olduğumuza diqqətə çatdırıb və xatırladıb ki, öten esrin sonlarında bərpa olunan müstəqilliyimiz, üç rəngli bayraqımızın yenidən qaldırılması, dalgalandırılması heç də asan başa gelməyib: "Bu yolda şəhidlər verdik, torpaqlarımız işğala məruz qaldı, çətinliklər müstəqilliyi əldə etdik və o dövrde

də bunu təsdiqləyir. Azərbaycanın böyükülüyü ondan ibarətdir ki, lazımlığı zaman biz islam ölkələrini bir araya yığa bilirik. Bu möhtəşəm oyunlarda Azərbaycanın birinci yerə çıxmışı onu göstərir ki, aparılan siyaset doğrudur və bu siyasetin mərkəzində vətəndaş amili dayanır. Ulu Öndərin dediyi kimi, biz həqiqətən de fəxri edirik ki, biz azərbaycanlıyız. Cənab Prezident İlham Əliyevin apardığı siyaset, gənclər siyaseti, keçmişinə hörmət, gelcəyə rəğbet uğurlu siyasetdir və müstəqilliyimizə öz tövhələrini verməkdədir. Bizim müstəqilliyimiz davam etdikcə bayraqımız da dalgalanacaq."

Konfransda digər çıkış edənlər də 9 Noyabr Bayraq Gününün böyük ehtiramla, hörmətlə və təntənəli şəkildə qeyd olunmasının vacibliyindən söz açıblar.

İnam HACIYEV

İlin sonunda metronun iki yeni stansiyası istismara verilə bilər

Hazırda Bakı Metropoliteninin III - Bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyaların istismara verilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş məhəndisi Əlişan Osmanov bildirib. Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəcisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: "Qisa müddətdə "Bakimetrolayihə" institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyaların istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımi səviyyədə aparılır".



Bu gün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri işləməyəcək

9 noyabr - Dövlət Bayraqı Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri bir gün işləməyəcək. Prezident yanında Vətəndaşlara Xidmet və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin ictimaayıtla əlaqələr şöbəsindən SİA-ya verilən məlumatə görə, vətəndaşlar noyabrın 10-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanı bilərlər.

Qeyd edək ki, hazırda ölkədə 15 "ASAN xidmət" mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidərdir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.



"Monitoring Mərkəzi ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün mexanizmlər hazırlayacaq"

Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmani əsası Ümummilli Lider tərəfindən qoymuş dil siyasetinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi böyük işlərin mənəti davamıdır.

Bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rehbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzinin yaradılması dilin hem saflığının qorunması, hem də onun inkişafı, zenginləşməsi üçün mühüm praktiki addımdır. Digər mühüm cəhət isə Monitoring Mərkəzinin mehz Dövlət Dil Komissiyasının yanında yaradılmasıdır.

Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyasının tərkibinin yeniləndiyini xatırladan akademik Nizami Cəfərov qeyd edib ki, dil sahəsində kifayət qədər böyük təcrübəsi olan mütəxəssislər bu komissiya daxil edilib. Beləliklə, Monitoring Mərkəzinin əsaslanı biliçəyi, müzakirələr apara biliçəyi, müəyyən məsələləri dəqiqləşdirə biliçəyi komissiya fəaliyyət göstərir. Bu komissiya Monitoring Mərkəzinin peşəkar fəaliyyət gösterməsi üçün lazım olan bütün şəraitlə yaradacaq.

"Dövlətimizin başçısının imzaladığı Fərmanın digər mühüm cəhəti burada Monitoring Mərkəzinin monitoring aparaçığı dil sahələrinin dəqiq müəyyənəşdirilməsidir. Bunlar küləvi informasiya vasitəleri, internet resursları və reklam daşıyıcılarının diliidir", - deyən akademik Nizami Cəfərov bu sahələrin hər birində həm uğur, həm de qüsurlarımızın olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, küləvi informasiya vasitələndə hamı yaza bilər, hamı danışa bilər. Lakin burada həm peşəkarlar çalışırlar, həm də qeyri-peşəkarlara rast gəlmək olur. "Mən dəfələrlə demişəm: necə olur ki, Azərbaycan Televiziyasında, AZƏRTAC-da, "Azərbaycan" qəzetində ədəbi dil normalarına maksimum riayət olunur, eyni zamanda, dil də inkişaf edir, zenginləşir, amma bir sira telekanallarımızda, mətbuat orqanlarımızda dilin qaydaları bəzən kütlüvi şəkildə pozulur", - deyə akademik Nizami Cəfərov vurğulayıb.

Müsahibimizin sözlərinə görə, dil problemini yaradan amillər sırasında küləviliklə peşəkarlıq arasındakı tənasübün müəyyənəşdiriləcəyi sahələr mövcuddur. Bu baxımdan ən ağırlı vəziyyət internet resurslarındadır. Çünkü bu resurslardan çox müxtəlif dil və nitq səviyyəsinə malik insanlar istifadə edirlər və onlar özləri də düşünmədən Azərbaycan dilinin qayda-qanunlarını pozurlar. Bu vəziyyət həm məsuliyətsizlikdən, həm dilin qayda-qanunlarını bilməməkdən, eləcə də orta təhsil biliyinin mükəmməl olmamasından irəli gəlir. Bütün bunlar dilin inkişafına, milli dil təfəkkürünün səviyyəsinə mənfi təsir göstərir.

Dövlət Dil Komissiyasının üzvü deyib: "Reklamlarda keçmiş zamanlarla müqayisədə nisbətən müəyyən uğurlarımız var. Lakin görüləsi işlər də xeyli çoxdur. Belə ki, reklamlar və sitəsile əcnəbi dillerin lüzumsuz kəlmələrinin dilimizə daxil olma ehtimalı həle de mövcuddur. Bu təsir hətta bəzən Azərbaycan dilini sıxışdırmaq həddine çatır. Yeni reklamlarda Azərbaycan dilinə həm leksik, həm grammatik cəhətdən yad ifadələrdən istifadə olunur. Bu da dilimizin grammatik quruluşunu pozmaq təhlükəsini yaradır. Düşünürəm ki, belə bir şəraitdə Monitoring Mərkəzi ilk növbədə müəyyən müşahidələrlə səciyyəvi qüsurları müəyyənəşdirəcək, sonra bu qüsurların aradan qaldırılması üçün principial təkliflər verəcək, nəhayət, bu təkliflərin sadəcə tövsiyə xarakteri daşımaması üçün müəyyən mexanizmlər hazırlanacaq ki, bu cür səhvlərə kütlüvi şəkildə yol verən qurumlar hər hansı formada tenbəh olunsun, cəzalandırılsın. Çünkü dil məsəlesi bizim üçün çox önemlidir. Azərbaycanın ümumi siyasetində dil məsəlesi hələ Heyder Əliyevin sovet dövründə respublikaya rəhbərlik etdiyi illerde çox mühüm amil olub. Müstəqillik dövründə isə dil məsəlesi ilə bağlı görülən mühüm işlər göz qabağındadır".

Akademik Nizami Cəfərov vurğulayıb ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman Azərbaycan dilinin neinki respublika ərazisində, həm də dünəyada qorunmasına və inkişafına geniş imkanlar açır. Əlbəttə ki, səhəbat ədəbi dil normalarından gedir. Beləliklə, bu Fərman Azərbaycan xalqının bu gündə, sabahında onun dilinin yad təsirlərdən qorunması, saflaşdırılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradın çox qiymətli bir sənəddir.

"Doing Business-2019" hesabatı: Uğurlu siyasetin büyük qələbəsi


Azərbaycan dövləti daha bir uğura imza atdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş, Prezident İlham Əliyevin 2003-cü ildən bəri apardığı olduqca uğurlu ve düşünülmüş iqtisadi siyasetin artıq dünya birliliyini tərəfindən də etiraf edilməsi bizim üçün böyük qələbə deməkdir.

Xüsusi ilə, dünya iqtisadi sferasında müüm söz sahibi olan ve böyük etibara malik

"Doing Business-2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşması, ölkəmizdə həyata keçirilən islahatların məntiqi nəticəsidir. Bu qələbə, ilk növbədə, öz xalqının rəhat və firavan yaşaması üçün gecəni gündüzüne qatan, yorulmadan çalışan dövlət başçısının qələbəsidir.

Uzun illərdir ki, bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırır. Bunların əsasında isə düşünülmüş və gələcəyə hesablanmış məqsədyönlü siyasi stratejiya dayanır. Xüsusi ilə son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Kənd tesərrüfatının inkişafı, sənaye məhellələrinin və aqroparkların yaradılması, ixrac imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən müüm tədbirlər ölkəmizin süretli inkişafını yüksək tətbiq etdirən real mənzərədir. Azərbaycan "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək, böyük uğur qazanıb. Ümumilikdə, hesabatın 10 indikatorundan 8-də mühüm irəliləyiş baş verib.

Son illər ərzində Prezident İlham Əliyevin bölgələre ardıcıl səfərləri, yerli istehsal müəssisələrinin açılışı, yerli sahibkarlara münbət şəraitin yaradılması dünya iqtisadi hesabatlarında öz əksini tapmaqdadır. Xüs-



Şirvan Əbilov,
President təqaüdçüsü

susı ilə, özəl sektor inkişaf etdiyice, yeni iş yerləri açılır, ölkə daxilində xərcənən gəlir yaranır. İqtisadi cəhətdən inkişafə diqqət yetiren hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir.

Dünya Bankının dərc etdiyi "Doing Business-2019" hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarını və onların tətbiq olunmasını ob-

jeektiv şəkildə qiymətləndirməyə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli edir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. Islahatların dərinləşməsi və əhəliliyin artması ölkəmizdə biznes mühitini da-ha da inkişaf etdirməklə ehalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq.

Ölkə başçısının güclü iradəsi, düşünülmüş və uzaqgörən siyaseti sayesinde yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar neft amilindən asılılığı azaldıb, biznes mühitinin təkmiləşdirilməsi, sahibkarlığın da-ha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların məntiqi nəticəsi olaraq, respublikamızın beynəlxalq iqtisadi nüfuzu ehəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz ki, Azərbaycan iqtisadi yüksəlişi, inkişaf templərini növbəti illərdə de saxlayacaq, bütün sahələrdə yeni-yeni uğurlar elde ediləcək. Bütün bu uğurlar isə, ilk növbədə, xalqımızın rifah halında, insanların dolanışlığında öz əksini tapacaq. Prezident İlham Əliyevin dediyi kimi, "Biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın".

Bütün bunlar isə, onu deməye tam əsas verir ki, qarşındaki 2019-cu il Azərbaycan üçün yeni-yeni uğurlar, qələbelər ili olacaqdır.

"Azərbaycan gəncliyi hər zaman bayrağına sahib çıxmalıdır"

XIX əsrin sonlarında Azərbaycan çar Rusiya tərəfindən işgal edildikdən sonra ziyalılarımıza xalqımızda milli kimliyin formalaşması üçün maarifçilik hərəkatına başladılar. Məhz bunun nəticəsi idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı, müstəqil dövlətimiz qurur mənbəyi olan üçrəngli bayrağımız qəbul olundu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputati, AMEA-nın müxbir üzvü, Qafqazşuraslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Deputatin sözlerinə görə, 23 aydan sonra - aprelin 28-də milli bayrağımız sovet bayrağı ilə əvəz edildi: "Ancaq 70 ildən sonra üçrəngli bayrağımız yenidən Ulu Önder Heydər Əliyev tərəfindən Naxçıvanda qəbul olundu. Baxmayaraq ki, o zaman SSRİ tam süqut etməmişdi, amma Ümummilli Lider Heydər Əliyev sovet siyasi sistemindən imtina edərək üçrəngli bayrağımızı qəbul etdi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qəbul olundu. Azərbaycan gəncliyi her zaman bayrağımıza sahib çıxmalıdır".

Daha bir səudiyyəli jurnalist öldürüldü

Yazıcı və jurnalist Türki bin Əbdül Əziz el-Yaser Səudiyyə Ərəbistanında işgəncələrə məruz qalaraq qətlə yetirilib. Bu barədə hüquq müdafiəçilərinə istinadla "New Khaleej" nəşri yazıb. Həmin məlumatı "Middle East Monitor" da dərc edib. Mənbə deyidir ki, jurnalist hebsxanada Camal Kaşikçının qətlindən cəmi bir ay sonra öldürülüb. Əl-Yaser 2017-ci ildə "Twitter"da gizli olaraq "Kashkool" hesabında məlumatlar yerləşdirdiyi üçün həbs edilmişdi. Həmin hesabda jurnalist vəzifəli şəxsler və kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını ifşa edirdi. Onun kimliyini "Twitter"ın Dubaydakı ofisində Səudiyyə Ərəbistanından olan casuslar üzə çıxara bilmişdi. Mənbə əlavə deyidir ki, casuslar vəzifəli Səud el-Kehtanının müşaviri ilə əlaqədə olublar. O, ölkənin İstanbulda baş konsulluğu Kaşikçinin qətlə ilə bağlı istintaqla əlaqədar istefaya göndərildi.



DSX-nin Sahil Mühafizəsində təntənəli tədbir keçirilib

Dövlət Sərhəd Xidmətində "9 noyabr - Dövlət Bayraqı günü" silsilə tədbirlərlə qeyd edilir. Bütün hərbi hissə və bölmələrdə keçirilən mədəni-kültəvi tədbirlərdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. SİA-nın verdiyi məlumatə görə, dünən Dövlət Bayrağı günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev İdeoloji mərkəzi ilə tanış olub, Ulu Önderin büstünün öünüə əklili qoyublar.

Dövlət himminin səslənməsi ilə başlanan mərasimdə Dövlət Sərhəd Xidmətinin reisi general-polkovnik Elçin Quliyevin təbrik telegramı şəxsi heyətə çatdırılıb. Mərasimdə Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və şərqi ilk demokratik respublikasının dövlət rəmzi olan üçrəngli, ay-ulduzu bayrağın qəbul olunması haqqında ətraflı məlumat verilib, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti süqutu uğradıqdan 70 il sonra üçrəngli bayrağımızın məhz Ulu Önder Heydər Əliyevin təşəbbüs və iradəsi sayesində yenidən bərpa edilərək 17 noyabr 1990-ci ildə Naxçıvan Muxtar Respublikasının, 5 fevral 1991-ci il tarixdən isə Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi təsdiq olunması minnetdarlıq hissi ilə qeyd olunub.

Azərbaycan Respublikasının müstəqilliyinin simvolu olan dövlət bayrağımızın daima yüksəklerde dalgalanması üçün əllərindən gələn əsirgəməyəcəklərinə, öz fədakar xidmətləri ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əmənilik ifade olunub.

Mərasimdə xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olunub. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və incəsənət ustaları sərhədçilər qarşısında geniş konsert programı ilə çıxış ediblər.

08 noyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasında Dövlət Bayraqı Muzeinin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Kənul İmamverdiyevin akademiyin kollektivi ilə görüşü keçirilmişdir. K. İmamverdiyeva "Dövlət Bayraqımız qurur mənbəyimizdir" mövzusunda mühazirə-təqdimatla şəxsi heyətin qarşısında çıxış edib. Mühazirədə Azərbaycan Respublikasının Dövlət Bayraqı, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları barədə ətraflı məlumat verilib. K. İmamverdiyeva sərhədçi kursantları məraqlandıran sualları cavablandırıb.



Azərbaycan Respublikasının müstəqilliyinin simvolu olan dövlət bayrağımızın daima yüksəklerde dalgalanması üçün əllərindən gələn əsirgəməyəcəklərinə, öz fədakar xidmətləri ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əmənilik ifade olunub.

Mərasimdə xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olunub. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və incəsənət ustaları sərhədçilər qarşısında geniş konsert programı ilə çıxış ediblər.

08 noyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasında Dövlət Bayraqı Muzeinin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Kənul İmamverdiyevin akademiyin kollektivi ilə görüşü keçirilmişdir. K. İmamverdiyeva "Dövlət Bayraqımız qurur mənbəyimizdir" mövzusunda mühazirə-təqdimatla şəxsi heyətin qarşısında çıxış edib. Mühazirədə Azərbaycan Respublikasının Dövlət Bayraqı, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları barədə ətraflı məlumat verilib. K. İmamverdiyeva sərhədçi kursantları məraqlandıran sualları cavablandırıb.

Nikol Paşinyanın üç gün Azərbaycan işgal altında olan Dağlıq Qarabağda olması, özünün etiraf etdiyi kimi hər bir hadisəye hazırlıq niyyəti, bir sıra məsələlər barədə məntiqi nəticələrə əsas verir. Ermənistanın baş naziri postundan hiyləgərliliklə, eyni zamanda, müvəqqəti imtina etdiğindən və parlamentdən şərti olaraq əzaqlaşdırıldıqdan sonra Qarabağın sərhəd ərazilərinə yollanması, qondarma rejimlə vəziyyəti müzakirə etməsi, hər bir hadisəyə hazırlıqlı olmaq xəbərdarlığı əslində küçə nümayışcisinin Azərbaycanın hərbi qüdrətin-dən, gücündən ehtiyat etməsinin, hətta qorxusunun təzahürüdür.

Ermənistanda idarə etdiyi kütłəni alda-raq, populist çıxışlar edərək, yalançı vədlər verərək hakimiyyəti əle keçirən kükə nümayışcisi, bütün idarəetməni öz hakimiyyəti altına almaq məqsədi ilə yeni bir avantüraya imza ataraq normal olaraq, baş nazir postundan istəfa vermesinin fonunda Dağlıq Qarabağla bağlı təşvişə düşməsi diqqətdən kənarda qala bilməz. Məhz bu baxımdan analitiklər Paşinyanın işgal altında olan ərazi lərə gedisi aktiv şəkildə və həssaslıqla şəhər edirlər. Azərbaycanın hərbi qüdrətini, imkanlarını nəzərə alıqda onun tələşini başa düşmək çətin deyil və işgal edilmiş torpaqların geri qaytarılmasına hər an hazır olan ölkəmizin beynəlxalq aləmde nüfuzu, geosiyasi müstəvidə uğurları, dünya dövlətləri ilə əməkşəfləri, ələlxüsəs beynəlxalq təşkilatlar tərefindən dəstəklənməsi, hərbi təlimlərə başlamaq, en tez zamanda qələbə qazanmaq əzmi nəzərə çarpan bu qorxunun əsl səbəbidir.

İşgalçi rejim tam təcrid olunmuş vəziyyətdə, məhrumiyyətlərlə barışmaq



"JAMANAK": "Vətəndaş sazişi" kriminal dairələrlə yaxındır

Ermənistən "Jamanak" qəzetinin yazdığına görə, ölkənin heç bir hakimiyyəti kriminal dairələrin xidməti olmadan seçkiliyə gedə bilmir.

SİA xəbər verir ki, adıçəkilən nəşrin yazdığını görə, Nikol Paşinyan hakimiyəti hazırlıda öz seçki siyahılara birbaşa kriminal şəxsləri deyil, onların ailə üzvlərini salmaqla, bu xidməti gizlətməyə çalışır. "Xüsusi", Kanaker-Zeytun administrativ rayonundakı məntəqədə "Vətəndaş sazişi" partiyası tanınmış kriminal avtoritet, "Tuy" ləqəbbli Artur Kazaryanın bacısının naməzdiliyi barədə müzakirələr aparır", deyə yanan erməni qəzeti bu məsələnin içtimaiyyət arasında narazılıqla qarşılanacağını da itisən etməyib.

Rövşən

Nikol Paşinyanın hazırlıq xəbərdarlığı Azərbaycanın qüdrətini etiraf etməsidir

məcburiyyətindədir

ABŞ-in İrana qarşı sərt sanksiyaları Ermənistanda narahatlıq doğurduğu kimi, Paşinyanın özünün de kürkünə əbəs yere bire düşməyib. Vəziyyətin belə dəyişməsi, İranın indi ermənilərin deyil, öz hayında olması onun yuxusunu ərəşə çəkib. Çünkü, Rusiyadan əli üzülən Nikolun ümid yeri İran idi və son vaxtlar yalnız İrana bel bağlamaqdan başqa çərəsi qalmırdı. İndi bu cərə de yoxa çıxırsa, deməli, çərəsizlik vəziyyətində qalmalı olur. Belə olan halda, ilk olaraq itirmək təhlükəsi hesab etdiyi Dağlıq Qarabağa getməsi heç də təccüb doğurmur.

Rusyanın sərhəd qoşunlarının idarə etdiyi 100 km məsafədə olan Ermənistanda İran arasındaki sərhəd sanksiyalar sebəbindən bağlanarsa, işgalçi ölkə tam tecrid olunmuş vəziyyətə düşməli olur. Hətta, daha dəqiq desək, ermənilər mütləq şəkildə məhrumiyyətlərə barışmaq məcburiyyətində qalırlar. Bunu işgalçılardır özleri də çox gözəl başa düşürlər. İndi artıq hadisələrin gedisi də bunu deməye əsas verir. Daha dəqiq desək, İran'a qarşı sanksiyalar, əslində, ermənilərin şah damarına toxunmaq, nəfəslerini kəsmək deməkdir.

Terror sözünün erməni işgalçları ilə qoşa çəkildiyi, yanaşı yazıldığı bir dünyada terrorla bağlı hay-küy qoparmaq erməni xislətidir



Doğrudur, erməni xisləti yenə də özünü bürüzə verir və indi işgalçi dövlətə məxsus Kütlevi İnformasiya Vasitələrində, məsələn, İragir.az saytında təbliğat aparılır ki, guya Türkiye və Azərbaycanın dəstəklədiyi terrorçu dəstələr Ermənistanda sərhədlərini keçməyə hazırlaşır. Söyügedən informasiya portallında qeyd olunur ki, Türkoloq Karen Veranyanın fikrincə, rəsmi Ankara Ermənistanda gedən siyasi prosesləri izləyir və bilmək istəyir ki, Ermənistən yeni hakimiyəti risklərə nə qədər davam gətirmək iqtidarındadır. Türkoloqun sözlərinə görə, türklər isteyirlər ki, Ermənistən sərhədlərinin pozulması normal təzahür kimi görünüsün, təccüb doğurmayaq təsir bağılaşın.

Öslində, terror sözü erməni işgalçılari ilə qoşa çəkildiyi bir zamanda, yanaşı yazıldığı bir dünyada belə hay-küy qoparmaq erməni xislətidir və bunu artıq bütün dünya ictimaiyyəti bilir. Yəni, ermənilərin özlərinə məxsus olan qanunsuzluqları, cinayətləri, vəhşilikləri, insanlıq və hüquq normalarına siğməyən əməlləri başqalarının adına yazması birinci

ve sonuncu deyil. Nə Dağlıq Qarabağın işğali, ne Xocalı soyqırımı kimi insanlıq dramına imza atan və əvəzinə işğala məruz qalanları terrorist kimi təqdim etməyə çalışan erməni siyasını bundan sonra gizlətmək mümkünsüzdür və artıq hər kəsə bu simasızlıq bəlliidir. Bir sözə, erməni başbiləni Paşinyan özü də çox yaxşı başa düşür ki, bu hiyləgərlilik öz ömrünü çoxdan başa vurub və artıq həqiqətən də Dağlıq Qarabağı əldən verməkle üz-üzədirler. Ele buna görə də istefada olan baş nazir hər bir vəziyyətə hazır olmaq barədə xəbərdarlıq edir. Yəni, Ermənistən tərəfi ölkəmizin qüdrəti qarşısında davam getirə bilməyəcəyini, möglüyyətlə qarşılaşmalı olacaqlarını çox gözəl dərk edir.

Maraqlıdır, Azərbaycan danışçılarını Dağlıq Qarabağla aparmalıdır, deyən Paşinyan görəsən, qondarma Artsaxın əvəzinə niyə narahatdır? Əgər danışçıları Artsax adlandırdıqları qeyri-qanuni, qondarma rejim aparmalıdır, o zaman niyə Ermənistən hökuməti, onu indi əlində oyuncaya çevirən Nikol əl-ayağa düşür? Deməli, hər an Qarabağ işgalinin arxasında olduqları göz qabağındadır və bütün bunların fonunda bu işğalı əlavə hansıa faktlərlə isbat etməyə zərər qədər ehtiyac qalmır. Əgər hər an hazır olmaq lazımdırsa və bu hazırlıq barədə xəbərdarlığı Paşinyan verirse, özü də işgal altında olan əraziləre gedərək, qondarma rəhbərliklə görüşərək verirə, deməli, Ermənistən tərəfi özü-öz iddialarını da təkib edir, hətta münəqşənin həllindən tutmuş, bütün idarəetmə mexanizmlərinə qədər yanış siyaset yürütdüyünü açıq-aşkar ortaya qoyur.

Inam HACIYEV

Yunuslar erməni maraqlarına xidmət edən kitab yazıblar

"Leyla və Arif Yunusların yazdıqları kitabı erməni lobisi maliyyələşdirib"

Leyla və Arif Yunuslar erməni lobisiinin maliyyə dəstəyi he-sabına Azərbaycan dövlət və xalq əleyhinə ittiham, iddia və şərböhtən xarakterli kitab yazıblar. Söhbət etdiyimiz müsahibərimiz Leyla və Arif Yunusların azərbay-canlı olmalarına şübhə ilə yanaşdıqlarını və bu səbəbdən də onların erməni lobisiinin sıfırı və göstərişi əsasında Azərbaycan əleyhinə kitab yazmalarının bir o qədər təccüb doğurmadığını bildirdilər.

"Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov: "Arif Yunusun ermənilərlə çox yaxın qohumluq əlaqələri var"



- Leyla və Arif Yunusla-rın bütün fea-liyyətləri i-Azərbaycan əleyhinə yönəlmüş bir fealiyyətdir.


Onlar bütün varlıqları ilə tarixi düşmənimiz olan ermənilərə bağlıdır. Bunu artıq Azərbaycanda hər kəs bilir ki, A.Yunusun ermə-

nələrlə çox yaxın qohumluq əlaqələri var. L.Yunus da bu vasitədən istifadə edib, hələ 1988-1989-ci illərdən erməni lobisi ilə yaxın əlaqələr qurmuşdur. Hələ o zaman araşdırılmalar zamanı Ermənistən xüsusi xidmət orqanlarının başında duran Davidyān soyadlı şəxslə L.Yunusun çox ciddi əlaqələri ortaya çıxmışdı. Rusiya və Avropada olan ayrı-ayrı erməni lobbilərinin rəhbərləri ilə L.Yunusun yaxın əlaqələrinin olması faktları da aşkar olundu. Bütün bunlar artıq onu deməye əsas verir ki, Leyla və Arif Yunuslar tam şəkildə erməni lobisiinin maraqlarına xidmət edirlər. Bu gün Azərbaycan əleyhinə yazdıqları kitab da təbii ki, həmin məqsədi güdür və erməni lobisiinin sıfırı əsasında işq üzü görüb.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "Leyla və Arif Yunuslar ermənilərin əlində alətə çevriliblər"

- Leyla və Arif Yunus cütlüyü yaxınlığı kitabın Azərbaycan dövlətinə qarşı şərböhtəndən ibarət olması, onları maliyyələşdirənlərin ermənilər olduğuna heç bir şübhə yeri qomur. Tarixdən hər birimizə yaxşı bəlliidir ki, ermənilər daim çirkin məqsədlərinə nail olmaq üçün içimizdəki satqınlardan,

nənkorlardan dövlətimizə qarşı istifadə ediblər və bu hal bu gün də davam edir. Leyla və Arif Yunusların ermənilərin əlində alətə çevrildikləri artıq çoxdan təsdiqini təpib və xalq bu tiplərin yazdıqlarını, qayesi şərböhtəndən, iftiradan ibarət olan kitabları inanmır, eksinə, hətta nifrət hissi ilə yanaşır. Xalq xaricdə düşmənlərimizin qucağında oturub, onların maliyyə yardımını ilə dövlətimizə qarşı məkrli siyaset həyata keçirənlərin iç üzünü yaxşı tənənir. Ona görə də, şərböhtən



və iftiradan ibarət olan kitabların yazılması daxildən daha çox xaricdə ölkəmiz haqqında monfi rəy yaratmağa və beləliklə, ölkəmizin haqq işinə ləkə salmağa və dövlətimizə qarşı təzyiqləri artırmağa xidmət edir. Lakin ölkə Prezidenti İlham Əliyevin apardığı qətiyyəti və davamlı uğurlu xarici siyaset nəticəsində Azərbaycanın nüfuzu beynəlxalq aləmdə yüksəlir. Bu da Azərbaycanı regionun lider dövlətinə çevirir.

GÜLYANƏ

Üçrəngli bayraqımız müstəqil dövlətimizin varlığının ifadəsidir

Milli Məclisin deputatı Fəzail İbrahimlinin yap.org.az-a müsahibəsi

- *Fəzail müəllim, 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bəlli dir ki, hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Sizcə, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir?*

- Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdür. Bir millətin dövləti varsa bayraqı da var. Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır. Azərbaycan bayraqı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini eks etdirir.

Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin en böyük göstəricilərdən bir de onun bayraqıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib. Bu tarix Kitabi-Dəde Qorquddan başlayır və Səfəvilər dövründə bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərde bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrde öz eksini təpib. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şürurumuz, milli mənliyimiz, milli özümüzərkimiz dayanır.

Müasir dövrə gəldikdə isə qeyd edim ki, XX əsrin əvvəlində dənə dövlətləri sırasında özünməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti dönenmə - 1918-ci il noyabrın 9-da üçrəngli bayraq təsdiq edildi. Türk ordusu Bakını tərk etdikdən sonra ingilis generali Tomson üçrəngli bayraqımızın endiriləməsini əmri etmişdi. Ermenilər və digər düşmən qüvvələr ona Xalq Cümhuriyyəti ilə bağlı yanlış məlumat vermişdilər. Amma Fətəli xan Xoyskinin başçılığı ilə hökumət nümayəndələri general Tomsonla görüşüb danışıqlar apardıqdan sonra ingilis generalı AXC hökumətin qanuni hakimiyət kimi tanıdı. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin binası önünde müstəqil dövlətimizin üçrəngli bayraqı dəlgalandı. Bu, dövlətimizin müstəqiliyini və varlığını ifadə edən bir simvol idi.

Nəticə etibarilə bu il üçrəngli bayraqımızın dövlət bayraqı kimi təsbit olunmasının 100 il tamam olur. Bu da tariximizdə qurur duyduğumuz bir hadisədir.

- *Azərbaycan cəmiyyətində dövlət atributlarına, o cümlədən üçrəngli bayraqımıza göstərilən hörmət və ehtiram barədə nə deyə bilərsiniz?*



- Əlbəttə ki, cəmiyyətimizdə dövlət bayraqına hörmət və ehtiram yüksək səviyyədədir. Bu mənada, üçrəngli bayraqımız da qururumuz, iftixarıımızdır. Bilirsiniz ki, Azərbaycan Respublikasının dövlət bayraqı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayraqın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşeli ulduz təsvir edilir. Bayraqımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasirlik, azadlıq, inkışaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam dininə mənsubluğunu ifadə edir. Göründüyü kimi bayraqımızın rəngləri xalqımızın kökünü, müsəlşirliyini və mənəvi-dini dəyerlərini özündə aşılayır. 1918-ci ilə təsbit olunan bu bayraq 1920-ci ilin aprelində qədər Azərbaycanın dövlət rəmzi olub. Rusiyada hakimiyətə gələn bolşeviklər işgalçılıq siyaseti yeritdilər və Azərbaycanı işğal etdilər. Neticədə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də süquta uğradı, bayraqımız isə mayın 3-də parlamentin öünündə götürülərək SSRI bayraqı ilə əvəz olundu.

Amma ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayraqımız da yenidən dövlət bayraqı kimi təsbit edildi. Qeyd edim ki, 1990-ci il noyabr ayının 17-də isə Ulu öndər Heydər Əliyevin sadəliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayraqı ilk dəfə olaraq salona getirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayraqı elan olundu və Azərbaycan parlamentine bu bayraqın dövlət kimi təsbit olunması tövsiyə edildi. Beləliklə, 1991-ci ilde Ali Sovet "Dövlət bayraqı haqqında" Qanun qəbul etdi və üçrəngli bayraqımıza Azərbaycan Respublikasının dövlət bayraqı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə ba-

xaraq bayraqın Azərbaycan Respublikasının dövlət bayraqı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Akti ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayraqını bərpa etdi.

Eyni zamanda, Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bərəz nümunəsidir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Deniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Şəxslər mən səfər etdiyim digər ölkələrdə bayraq meydani görməmişəm. Belə bir meydanın ölkəmizdə yaradılması isə üçrəngli bayraqımıza dövlətimizin, cəmiyyətimizin dərin ehtiramının göstəricisidir.

Həmçinin, Prezident İlham Əliyevin teşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi da yaradıldı. Bütövlükde, dövlət bayraqının təbliği istiqamətində görülen işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə hörmətin ifadəsi kimi vahid azərbaycanlıq məfkuresi etrafında six birləşməyə rəvac verən məsələ oldu.

Azərbaycan cəmiyyəti, xüsusiye gənclərimiz üçrəngli bayraqımızı göz bəbəyi kimi qorunmalıdır. Çünkü bayraqımız müstəqil dövlətimizin varlığının ifadəsidir.

- *Üçrəngli bayraqımız bu gün mötəbər beynəlxalq təşkilatların da qarşısında dəlgalanır. Bu da çox qürurverici məqamdır...*

- Bütövlükde, dünya ictimaiyyəti xalqımızın öz bayraqına - milli atributlarına ne qədər saygılı olduğunu görür. Ümumməlli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayraqımız da daim zirvələrdə dəlgalanacaq. Bu baxımdan, 9 Noyabr Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkuremizə, milli-mənvi dəyerlərə və ümumbəşəri ideallara sadıqlılığımızı nümayiş etdirir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyikdən sonra Azərbaycanın dövlət bayraqı milli müstəqilliyimizin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs döv-

lətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayraqın əbədi dalgalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışın.

Qurur hissi ilə deye bilərik ki, biz dünyadan ən uca bayraqının dalgalandığı məməlekətin vətəndaşlarıq. Biz bununla fərqli edə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayraqımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayraqı dəlgalanır. Bir məsələni diqqətinize çatdırırm. Vaxtılı Məhəmməd Hadi

"Yox milletimin imzası imzalar içinde" deyib fəryad edərək dünyasını dəyişdi. Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ilk dəfə Strasburq gedəndə Avropa Şurasında bayraqımızın karşısındadır. Diz çökdür və qurur hissi ilə Məhəmməd Hadiye xitabın "ruhun şad olsun, var millətin imzası imzalar içinde" dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayraqı BMT-de, Avropa Şurasında və digər nüfuzlu beynəlxalq təşkilatların dəlgalanır və hər bir vətəndaşımız bununa qurur duyur.

- *Fəzail müəllim, bəs üçrəngli bayraqımız qanunvericilik səviyyəsində necə qorunur?*

- Tebii ki, dövlət bayraqımız həm dövlət başçısının imzaladığı Ferman və sərəncamlarla, həm də Milli Məclisin qəbul etdiyi qanunlarla yüksək səviyyədə qorunur. Qeyd edim ki, Ulu öndər Heydər

Əliyev 1998-ci il 13 mart tarixində "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə də dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Bildiyiniz kimi, 2004-cü ilde "Azərbaycan Respublikası Dövlət bayraqının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin "Dövlət bayraqı haqqında Əsasname" qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü haqqında" Sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyriş günü olan bayramların siyahısına daxil edilib.

Milli Məclisin ötən həftə keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət bayraqının təsviriñin təsdiq edilməsi haqqında" Konstitusiya Qanunu ikinci səsvermədə qəbul olundu. Bütün bular bayraqımızın nə qədər yüksək səviyyədə qorunduğuñun göstərisidir.

"Dilin təmizliyinə riayət olunmalıdır"



“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq bildirdi ki, Azərbaycan dili qloballaşma proseslərindən, xərici təsirdən qorunmalıdır. Hesab edirəm ki, bu çox vacib məsələdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, əger dil varsa, millət də var: "Millət öz dili ilə tanınır. Dil yaşamalıdır, qorunmalıdır və dilin təmizliyinə riayət olunmalıdır". Təbii ki, bunun üçün də cənab Prezidentimiz vaxtaşırı müəyyən qərarlar, sərəncamlar, fərمانlar, göstərişlər, tapşırıqlar verir. Bütün hər birimiz çalışmalıyıq ki, buna əməl edək və dilimizin zənginliyini, gözəlliyyini, təmizliyini qoruyaq. Təbii ki, zamanla əlaqədar, müəyyən texnologiyaların, proseslərin getməsi, üzə çıxmazı ilə əlaqədar, elmi-texniki terəqqi ilə əlaqədar dilimizə müəyyən yeni sözlər daxil olur. Yəni bunu qadağan etmək olmaz. Əksine o da dilimizin zənginləşməsinə kömək edir. Amma qəsdən danışq dilinə, ədəbi dilə, mətbuataya, effir dilinə zibiliyyən sözlərin daxil olması və yaxud reklam lövhələrində, müəyyən obyektlərin adlarının yazılışında iyrənc sözlərdən istifadə edilməsi kimi şeyllərdən dilimiz qorunmalıdır. Cənab Prezidentimiz dilimizin qorunmağını vacibliyini həmişə qeyd edir və özünün səlis danişgi ilə də nümunə göstərir".

BANK BTB

Azərbaycan xalqını "Dövlət Bayraq günü" münasibətilə təbrik edir.

"Bank BTB"
9 Noyabr - Dövlət Bayraqı Günündə xüsusi rejimdə fəaliyyət göstərəcək

9 Noyabr - Dövlət Bayraqı Günü ilə əlaqədar "Bank BTB" əhalinin bank xidmətləri-nə əlçatanlığını təmin etmək üçün xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bayramda bankın "Gənclik-1", "Gənclik-2", "İnşaatçılar", "Sahil" və "28 May" şöbələrində əhaliyə depozit qəbulu, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və bu kimi digər xidmətlər göstərilecək. "Bank BTB"nin xidmətlərindən yararlanmaq istəyənlər adları qeyd olunan şöbələrə saat 10:00-dan 18:00-dək yaxınlaşa bilərlər.

Bankın xidmət nöqtələri ilə <https://www.btb.az/az/offices> linkindən tanış olmaq mümkündür. Bank xidmətləri haqqında etraflı məlumat üçün Məlumat Mərkəzini (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.



"Nar"-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə

Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən "Nar" Dövlət Bayraqımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial media da müsabiqə elan edir. Müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqliğə hədiyyə ediləcək. İştirak etmek üçün istifadəçilər "Nar"-ın "Facebook" və "Instagram" səhifələrində #bayraqım və #ilovenar hashtag ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.

Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar "Nar" nömrələrinə 12-15 noyabr tarixlərində yüklenəcək. Bonuslar nömrəyə yüklenən andan etibarən bir həftə ərzində aktiv olacaq.

Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsədüfi seçim nəticəsində 20 nəfərə "Nar" tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə de veriləcək.

"Nar" kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsində öyrənmək olar. "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilə fəaliyyətə başlayaraq qısa bir müddətde Azərbaycanda telekomunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.



Azərbaycan xalqını "Dövlət Bayraq günü" münasibətilə təbrik edir və üçrəngli bayrağımızın daim zirvələrdə ucalmasını arzulayır."



Coca-Cola®

"Minsk qrupunun tərkibinin dəyişdirilməsi prosesi gözlənilmir"

Cox təessüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrlerinin fəaliyyətində hansısa irəliliyə hiss olunmur. Cənubi Ermənistanda qeyri-müəyyənlilikdir. İşgalçi ölkədə parlament seçkiləri keçiriləcək". Bunu SİA-ya açıqlamasında milət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, Ermənistanda hakimiyyət məsəlesi müəyyənləşməyənə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışası ilə bağlı danışqlarda hansısa ciddi dəyişiklik gözləmirem. ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı proses de gözlənilmir. Cox təessüf ki, Minsk qrupu həmsədr ölkələri Ermənistandıñ hüququn alılıyini tələb etməlidirlər. Təessüflər olsun ki, təcavüzkar dövlətə qarşı her hansı sanksiya olmadığına görə onlar danışqların imitasiyasını hansısa formada davam etdirəcəklər. Hesab edirəm ki, dünya ictimaiyyəti tərəfindən də bu prosesə ciddi diqqət yoxdur. Ona görə də çalışmaq lazımdır ki, bütün beynəlxalq təşkilatlarda bu münaqışa gündəmə gətirilsin və onlardan hüququn alılıyini, elecə də beynəlxalq hüquq normalarını müdafiəsini tələb etmək lazımdır".

Bolqaristan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclası başa çatıb



Azərbaycan Respublikası ilə Bolqaristan Respublikası arasında ticaret-iqtisadi və elmi-tekniki əməkdaşlıq üzrə Müştərək Komissiyasının 5-ci iclası başa çatıb. İclasın yekununda işçi qrupları aparılan danışqların nəticələrinə dair məruzələrlə çıxış ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumatə görə, daha sonra Bolqaristan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclasının yekunlarına dair sənədlər imzalanıb. İlk olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzi ilə Bolqaristan Respublikası Kənd Təsərrüfatı Akademiyası arasında elmi-tekniki əməkdaşlıq üzrə saziş imzalanıb. Sazişi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdürü Rəşad Fərəcov və Bolqaristan Kənd Təsərrüfatı Akademiyasının sədri Vasil Nikolov imzalayıblar. Bolqaristan Milli Sənaye Zonaları Şirkəti və Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq haqqında sazişi isə Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talibov və Bolqaristan Milli Sənaye Zonaları Şirkətinin direktoru Antoaneta Bares imzalayıblar.



2019-cu ildə əllillərin sosial müavinəti artırılacaq

Emək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris Isayev Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclasında büdcə zərfine daxil olan "2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondu 2019-cu il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı növbəti ildə əllillərin pensiyasının artımı ilə bağlı suali cavablandırıb. SİA-nın xəbərinə görə, nazir müavini bildirib ki, əlliller daim diqqət merkezindədir: "Bizim pensiya sistemimiz siyorta prinsiplərinə əsaslanır. Bura əlliyyə, yaşı və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir".



I.İsayev söyleyib ki, pensiya fərdi şəxsə hesabda toplanılan mebleğdən asılı olaraq təyin edilir: "Əllillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərqli odur ki, onlar əlliyyə səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada siyorta prinsipleri nəzərə alınmalıdır". Nazir müavini qeyd edib ki, Azərbaycanda əllillər pensiya ilə yanaşı müavinət də alırlar: "Əllillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların mebleği kapitaldan asılı deyil, fiks rəqəmlə ifade olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacaq".

9 NOYABR

Azərbaycan Respublikasının
Dövlət Bayrağı günü



AtaBank

"AtaBank" ASC Dövlət Bayrağı Günü
münasibəti ilə Azərbaycan xalqını təbrik edir!


Narkotik qacaqmalçısı sərhəddə yaxalandı



Dövlət Sərhəd Xidmeti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisine qanunsuz getirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzində SIA-yaya verilən məlumatə görə, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidmeti tərəfindən keçirilmiş eməliyyat-axtarış tədbirləri nəticəsində "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilmiş, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin qacaqmalçılığı ilə məşğul olmasını etiraf edib. Fakt üzrə eməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vətəndaşlara pulsuz tinglər paylanacaq

Ölkə prezidentinin yeni yaşlılıkların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağaç əkilməsinin təşviqi məqsədile "Hər ailə ağaç əksin" devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən pulsuz ağaç tingləri paylanılacaq. Bu barədə SIA-nazirliyin mətbuat xidmətindən məlumat verilib. Aksıya 9, 12, 17 noyabrda saat 10:00-dan 12:00-dək Xirdalan şəhəri və Saray, Ramana, Hövsən qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağaç tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-in mütexəssisləri tərəfindən tövsiyələr veriləcək. Ağaç tingləri Xirdalanda 1 nömrəli məktəbin, Ramana 316 nömrəli məktəbin həyətlərində, Sarayda Veli Axundov adına parkda, Hövsənda Hövsən parkında paylanılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.



Suraxanıda 9 Noyabr Dövlət Bayrağı Günü münasibətlə silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi münasibəti ilə Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir, müxtəlif idman yarışları təşkil olunur. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin şeir və rəsm müsabiqələri keçirilib. Tədbirlərin təşkilində başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hissini gücləndirilməsi, Azərbaycan Bayrağının mahiyyətini təbliği və dövlət atributlarına sevgi və ehtiramı aşılamaqdır. Bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir.

Keçirilən bütün tədbirlərde vurğulanır ki, üçrəngli bayraqımızın dövlət rəmzi kimi bərpası ve yüksəldilmesi istiqamətində ilk israrlı, vətənpərvər cəhdler Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana rehbərlik etdiyi dövredə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-ci il noyabrın 17-de keçirilmiş sessiyasında Azərbaycan Xalq Cumhuriyyəti dövründə ucaldılmış üçrəngli bayraqın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayraq bütövlükde Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatet qaldırılmışdır. 1995-ci ildə Ulu Önderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli mənafeləre esaslanan siyasetini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atriutlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bu gün ölkəmizin şəhər və rayonlarda bayraq meydanlarında dövlət bayrağının təntənəli dalgalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev parkında yerləşən Bayraq meydanıdır. Dövlət Bayrağımız 4 may 2009-cu il tarixdən bu meydanda dalgalanaraq, hər birimizi qırurlandıır. Dövlət Bayrağımız dalgalanaraq xalqımızda milli özündürk və müstəqillik ideallarını, həmreyylik duyularını daha da gücləndirir. Gün gələcək biz möhtərem Prezidentimiz İlham Əliyevin qüdrətli siyaseti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayraqımız Qarabağda dalgalanacaqdır.

ZÜMRÜD



Satqının milli kimliyi olmur

Rəfiqa

"İpi qırıqlara bel bağlamaq olmaz" atalarımız çox gözəl deyib. Həqiqətən də, Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər, Leyla Yunus və bu kimi ipiqırıqlar, satqınlar, çörəyi dizinin üstündə olanlar, cirkab qoxusu və rən zibil qutusunda eşənlənlər.

Elə buna görə də, çörəyi dizinin üstündə olan C.Həsənli kimilər bu gün yediyi o çörəyin, dövlətin qədrini bilmir. Son günler Ə.Kərimli ilə aralarında yaranan soyuqluqdan narahatlıq keçirən C.Həsənli indi bilmir nə etsin. Bu yerde "Milli Şura" sədrinin bu hala düşməsinə matməttəl qalıram. Ay Cəmil, sen o deyildin ki, 2013-cü ildən dünənə kimi söyüş, böhtan və şər tuluguqna çevrilmişdin, indi nə oldu Ə.Kərimlinin qarşısında əyilirsən? Nə bildirdin, belə də olmalı idi. 10 il deputat ola-ola, 70-i haqlayan yaşında AXCP sədri Ə.Kərimlini Albert Eynşteynlə müqayise edəndə bilmirdin ki, axırı belə rüsvayçı olacaq? Ancaq səni də qınamıram. Hər ikiniz bir bezin qıraqışınız- satqın, xəyanətkar, cinayətkar... Deyir hər fəslin öz "qəhrəman"ları olduğu kimi, AXCP-də də hər dövrün öz "öncül"ləri var.

Düşərgənin ağləkəli, qara kölgələri

Əger oxularımızın yadındadırısa, bir neçə il bundan önce Gözəl Bayramlı AXCP sədri Ə.Kərimlini tərifləyib onun Nelson Mandella ilə müqayisəsini aparmışdı. Ancaq rehmətlik Həsən Kərimovun bu cür bənzətmələrə ve oxşatmalara etiraz etməsi cəbhəcələr tərefindən necə daş-qalağa tutmuşdular, yaziq onunla da oturdu yerində. Ən gülməlisi ise Nureddin Məmmədlinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibə edirdi..." Buyurun, indi də C.Həsənli onu A.Eynşteynlə bir təreziyə qoyur. Bax, bu yerde deyirlər ki, həyasişlğın son nöqtəsi. Ay C.Həsənli, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdırın "Ağ ləkələrin qara kölgəsi" çizmiş qaranı gözünün qabağına getirəydi. Adı çəkilənlərin hamısı siyasetdə, elmdə uğur qazanmış, bütün dünyanın tanıldığı şəxsəldilər. Bəs Ə.Kərimli kimdir? Sənin kimi, Ə.Kərimli də xəyanət, qisaslar, intriqalar toplusu. AXCP sədri Ə.Kərimli və onun avara dəstəsi Vətəndən, milletdən və demokratiyadan çox danışsalar da, həmişə sözleri eməllərinə zidd olub. Ə.Kərimlinin siyasi karyerası, əslinde, sonsuz xəyanətlər, qisaslar, intriqalar toplusudur. O, Azərbaycanda hakimiyyətə gelmək üçün ölkənin və milletin düşmənləri ilə də separat danışqlar aparıb, sövdələşib, "maliyyə dəstəyi" və qrantlar qismində pullar alıb, üzərinə öhdəliklər götürüb, sonra kimlərəse vədlər verib - amma sonda hamını aldatmağa çalışıb.

Ayibdir, belə siyaset aparmaqdansa, abriniza qısilın. Həm də, sadəcə düşüklük və çaresizlikdir.

Yeni Azerbaijan Parti-yası Gənclər təşkilatının gənclər birliyi 9 Noyabr Dövlət Bayraq Günü ilə bağlı "Hərəyə bir bayraq" adlı yürüş təşkil edib. 100-dən artıq fəal gənclər iştirak etdiyi yürüş YAP Gənclər şəhər təşkilatı qərargahının qarşısından start götürüb.

Gənclər milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılması məqsədi ilə əlli-rində üçrəngli bayraqlar şəhərin mərkəzi küçəsi ilə Gənclə Dövlət Filarmoniyasına tərəf irəliləyiblər. Cavad xan küçəsində yürüşa davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzərinə boyalarla Azerbaycan bayrağını və ay-ulduzu

Gənclər "Hərəyə bir bayraq" paylayıblar



şəkillərini çəkiblər. Yürüş boyu sayi artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşlılarını yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar.

Gəncədə geniş əks-səda doğuran yürüş şəhərin Bayraq Meydanında başa çatıb.

R.RƏSULOV

9 noyabr 2018-ci il

“Siyasi mühacir” biznesinin Almaniya fəsadları

Yaxud baş verənlər AXCP və Müsavat rəhbərliyinin üzərindədir

Noyabrın 3-də Almaniyanın Hamburg şəhərində azərbaycanlılar arasında baş vermiş qətl hadisəsi bir səra müəmmələri ortaya çıxmamaqdadır. Qeyd edək ki, artıq belə bir məlumatlar üzə çıxmaga başlayıb ki, öz maşınında gülələnərək öldürülən və bu cinayəti törədən şəxslər Avropa ölkəsinə məhz “siyasi mühacir” adı ilə keçiblər. Daha dəqiq desək, illerdər ki, AXCP və Müsavat partiyalarının rəhbərliyi bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları yalanına imza atır, bunun müqabilində “siyasi mühacir” bizneslərini necə deyərlər, inkişaf etdirirlər.

Hamburqda baş verən məlum hadisə də belə deməyə zəmin yaradır ki, hadisəni törədənlər ya Əli Kərimlinin, ya da Arif Hacılinin “yastığı altından” çıxanlardırlar

Əslində, dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlerin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdir. Onlar köcdükleri ölkələrdə də cinayətkar fəaliyyətlərini davam etdirərək, bəzər cinayətlərini təkrarlayırlar. Məhz Hamburqda baş verən məlum hadisə də belə deməyə zəmin yaradır ki, hadisəni törədənlər ya Əli Kərimlinin, ya da A.Hacılinin “yastığı altından” çıxanlardırlar.

Bu arada, müxalifətönlü “hüquq müdafiəçisi” İlqar Altay baş verənlərə bağlı Facebook sosial şəbəkəsində ilginc statusla çıxış edib. Belə ki, “Almaniyadakı hadisədən müəmmələr yaranır”, deyə yanan İ.Altay əlavə edir ki, öz maşınında gülələnən 42 yaşlı Azərbaycan əsilli şəxsin təhqiqatında yenilik yoxdur və buna baxmayaq, bir xeyli istintaq addımları atılıb. Və 2 nəfər tanışı şübhəli qismində saxlanılıb.



Üzvüdü və hansı yolla Almaniyada rezident statusu alıb?

“Hüquq müdafiəçisi” gülələnən azərbaycanlıların adının və soyadının açıqlanmamasına rəğmən, bunun alman polisinə belli olduğu deyilir. “Bəzi kənar məlumatlara görə, bu şəxs narkotik və insan alveri qrupunun üzvüdür və hansı yolla Almaniyada rezident statusu alıb, bunu da araşdırırlar bu saat”, deyə qeyd edən İ.Altay eyham vurub ki, bu məsələnin altından “siyasi mühacir” məsələsinin çıxacağına kifayət qədər ehtimal etmək olar. Görünür, bu baxımdan o, “Hərgah ki, artıq qeyri-rəsmi məlumatlardan çox şey aydınlaşdır...”, deyə hüquq müdafiəcisi sətiraltı fikrini bildirir.

İlqar Altay: “Bu şəxs narkotik və insan alveri qrupunun

“Eurovision-2019” mahni müsabiqəsində 42 ölkə iştirak edəcək

Gələn il İsrailin paytaxtı Tel-Əvvivdə keçiriləcək “Eurovision-2019” mahni müsabiqəsində 42 ölkə iştirak edəcək. SiA-nın məlumatına görə, yarışmanın yarıfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. “Eurovision-2019” mahni müsabiqəsinin şəhəri “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.



Gürcüstandan gələn kartofda zərərli orqanizmlər aşkar olunub

Ölkəyə iddal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müftülləri tərəfindən Gürcüstan Respublikasından fitosanitar sertifikatla ixrac olunan 26042 kilogram kartof məhsulundan götürülen nümunelərdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib. Agentliyin SıA-ya verilən xəbərə görə, aşkar olunan zərərli orqanizmlərin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr neticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodonun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəsizliyi nəzəre alınaraq, neqliyyat vəsitəsində olan 26042 kilogram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, iddal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sırayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisine daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.



Leyla Yunusun növbəti rəzaləti...

Novella Cəfərova: “Leyla Yunusdan hər şey gözləyin, o, bir faşistdir”

Ermənilərlə geniş işbirliyi quran Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli kimi, kitab yazmaq sevdasına düşən qondarma “hüquq müdafiəçisi” Leyla Yunusdan doğurdan da, hər şey gözləmək olar. Ermənilərlə yaxın dostluq əlaqələrinə girən bu qadın iyriəncə əməllərindən yena əl çəkmir. O, hər fürsətdə Azərbaycan əleyhinə çıxışlar edir, əlindən gələn özü kimi murdar oyunları, murdar əməlli ölkəmizə qarşı yönəltməyə çalışır.

Dilərə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq-müdafiəcisi Novella Cəfərova mətbuatı verdiyi açıqlamasında “Sühl və Demokratiya İnstitutu”nın rəhbəri, L.Yunusun hıyləgər və simasız olduğunu bildirərək indi de kitab yazıb: “Bu o Leyla Yunusdur ki, ölkəmizdə hər hansı bir mötəbər hadisə olursa, o, öz simasızlığını və simasında hansı iyriənciliklərin yatdıığını açıq-aşkar nümayiş etdirir”.



N.Cəfərova onu da bildirir ki, avropanı qonaqların, erməni himayəçilərinin gözünə girmək üçün dəridən qabıqdan çıxan L.Yunus yazdığı kitabda Azərbaycanda 166-dan çox “siyasi məhbus”la bağlı növbəti böhtənlərinə kitab vasitəsi ilə çatdırmaq istəyir: “Ancaq L.Yunus səsi özüne xoşgələn həyəsiz qadın obrazını nə qədər inandırıcı şəkildə oynasa da heç kim onu ciddiyyə almır. O, hey bağırsa da ki, “siyasi məhbuslar ele, siyasi məhbuslar belə” artıq heç kimi nə avropalılar, nə də erməni dostarı ona maraq göstərmirlər. L.Yunus əlindən gələni edir ki, ölkədə keçirilən hər hansı mötəbər tədbir taxire salınsın, hansısa xoşagelməz hadisə baş versin. Amma L.Yunusun bu gündək heç bir iyriənc oyunu alınmayıb, alınmayıacaq da. Çünkü artıq avropalılar da L.Yunusun kim olduğunu, hansı “yuvanın quşu” və hansı əxlaqa, hansı murdar əməllərə sahib olduğundan xəbərləri olduğu üçün “şərini məndən uzaq elə” prinsipi ilə ondan uzaq olmağa çalışır”.

N.Cəfərova Leyla və Arif Yunusların Azərbaycan əleyhinə “Sovet düşərgəsində Azərbaycan həbsxanasına” adlı yazdıqları kitab barədə məlumat verərək bildirib ki, Polşanın Vrotslav şəhərindəki “KEW” nəşriyyatı tərəfeindən çap edilib. “Bu kitab L.Yunusun əsl simasını göstərir. Bunu yazmaqla ölkəmiz əleyhinə düşməncilik mövqeyi sergiləmək, Azərbaycanın gənə-nü-gündən yüksələn imicinə ləkə salmaq onun başlıca məqsədi olub. Belə həyəsiz və faşist Leyla və Arif Yunuslardan başqa sıfət də gözləmək olmaz. Azərbaycan qadını adını daşımaga belə haqqı yoxdur. Çünkü onun vətəne xəyanəti ilə düşmənə məhəbbəti üst-üstə düşdüyüne görə. Hər ikisinin atlığı iyriənc, mənfur addımların hər biri xəyanətkarlıq, milli satqınçılıq olmaqla yanaşı, həm də qeyri-insanıdır. Bu səbəbdən, belələrinin yeri cəmiyyət arasında ola biləməz”.

R.HÜSEYNOVA

İnsan hüquq və azadlıqlarının liberalizmin yanaşması

XVII əsr insanların feodalizm-dən azad olma, kapitalizmə keçid, özündə azadlıq və bərabərlik ideyalarını qabarıq şəkildə əks etdirən liberalizmin inkişafı dövrü idi. İnsanların iradesinə uyğun fəaliyyət göstərməli olan dövlətin insan hüquqlarının mehdudlaşdırılmasına yönəlmış siyasetinin qarşısının alınması üçün çağırışlar öz əksini normativ hüquqi aktlarda tapmışdır. Liberal baxışların əsas mahiyəti de mehz bundan ibarət idi. 100 il sonra bu ideyalar liberalizm məfkuresini evvelcə Avropaya, sonralar isə bütün dünyaya yaymış, Amerika və Fransa inqilablarına ruh və təkan vermişdir. İngiltərə inqilabi zamanı Le-vellerlər tarixdə birinci olaraq, insan hüquqlarını dövlətin müdaxiləsindən qorunma olan yazılı konstitusiyanın qəbul olunmasını tələb edirdilər; bu bizim insan hüquqları haqqındaki bugünkü təsəvvürümüzə uyğun şəkildə, yəni bu hüquqların rəsədində mübarizə aparan ilk kütlevi hərəkat idi.

Səxsi və siyasi hüquqlar uğrunda mübarizə aparan leviellerlərin fi-kirləri qanun qarşısında hamının bərabərliyi, parlamentdə nümayəndələrin iştirakı ilə hakimiyəti idarə etmək hüququ, söz və din azadlığı, əmək və ticaret azadlığı, inhisarlığın leğvi, azad doğulmuş kişilərin seçki hüququ və hökumətin ədalətsiz siyasətinə qarşı xalqın usyan etmək hüququnu ehtiva edirdi. Daha sonralar bütün bu hüquqlar Amerika Birleşmiş Ştatlarının İstiqlaliyyət Bəyannamesində və Konstitusiya-sında yer almışdır.

Fransada liberalizmin təməlini qoynlarından sayılan B.Konstan insanı azadlığı olmadan təsəvvür etmir və onun bu azadlıqlarla vəhdətde cəmiyyətin dəyərləri subyekti olduğunu və tarixi inkişafın mehz bu azadlıqların elde olunmasına gətirib çıxaracağını qeyd etmişdir. Böyük ingilis alimi C.Bentam cəmiyyətdə insanların hüquq və azadlıqlarının müdafiəsini, hüquqi bərabərliyin təmin olunmasını və bununla da insanların ehtiyaclarının ödənilmesini vacib bilirdi. Digər ingilis mütəfəkkiri H.Spenser də insanların təbii hüquqlara dünyaya gəldikləri andan malik olduğunu, onların mülkiyyət hüquqlarına hörmət göstərilməli və səxsi həyatlarına hakimiyətin hər hansı bir şəkildə müdaxile etməməli olduğunu iddia edirdi.

Daha sonralar dahi ingilis alimi Con Stüarf Mill mövcud liberal fikir-lərə əks olunan azadlıq ideyasını genişləndirərək, azadlıq üçün tehlükənin yalnız dövlət deyil, eyni zamanda, dözümsüzlük göstərən cəxluqdan və mühüm təsir malik ictimai rəyən də qaynaqlana bilecəyi-ni söyləmişdir. Onun liberalizmi yalnız səxsiyyətin fərdi azadlığı, onun haqlarının keşiyində durmaqla kifayətlənmir, həm də dövlət mexanizminin özünün demokratik və hüquqi əsasda təşkil edilməsini tələb edirdi. C.S.Millin nəzəriyyəsinə görə, cəmiyyətin sabit inkişafına və ümumi rifahə çatmaq üçün insan hüquqlarının təmin olunması əsas şərtlər-dən biridir. C.S.Mill həm də "Azadlıq haqqında", həm də digər əsərlərin-de liberalizmin başqa bir aspektini-sosial aspektini öne çəkmışdır. Bu nəticə etibarı ilə, fərdin dövlətə münasibətləri kontekstində hüquq və

azadlıqların genişlənərək sosial hüquqları da əhatə etməsi ilə nəticələnmişdir. Fərdiyyətçilik anlayışının yeni aspektlerini üzə çıxaran bəlsosial yanaşma ictimaiyyət tərefindən bəyənilib dəsteklenmişdir.

Fəhleliyi, fəhle sinfinin hüquqlarının təmin edilmesi üçün usyan və inqilabdan deyil, sülhyaradıcı, qeyri-inqilabi vasitələrdən istifadə olunmalıdır. Qeyd etmək istərdim ki, mütəfəkkirin ictimai yeniləşməde, haqq və ədalət uğrunda mübarizədə sülh-yaradıcı amil və əsullara, siyasi tolerantlıq, qeyri-inqilabi vasitələrə birmənalı üstünlük vermək ideyası sonralar öz müsəbet rolunu oynamışdır. Son yüzilliklər Avropa, demək olar ki, bu ideyanı rəhbər tutub və bu gün də tutmaqdadır. Təqdirətiyən nəticələr də göz qabağındadır. Ve heç də təsadüfi deyildir ki, həmin ideyadan doğan mənə əsas hüquqlar haqqında 2000-ci il tarixli Avropa Xartiyasında da öz əksini tapıb.

Ə.Abbasov yazır: "Liberalların digər bir iddiası iqtisadi maraqların təmin olunması üçün mülkiyyət hüquqlarının dövlətin müdaxiləsindən maksimum səviyyədə qorunması idi. Liberalizmin sosiallaşması əsasən XX əsre təsadüf edir. Bu dövr iqtisadi sahədə dövlətin müdaxiləsi ilə sosial problemlərin həll olunmasına nəticəsində bərabərsizliyin aradan qaldırılması ideyaları ilə zəngin olmuşdur. F.D.Ruzvelt dörd əsas haqq olaraq - söz və ifade azadlığı, dini etiqad azadlığı, ehtiyacdan uzaqolma azadlığı, qorxudan uzaqolma azadlığı və cəmiyyətde sosial bərabərliy təmin edəcək rifah dövlətinin prinsiplərini (hər şəxsə maaşlı iş, mənzil haqqı, sosial siyorta haqqı və təhsil haqqı) elan etmişdir. Həqiqət namənə etiraf etməliyik ki, liberalizmdə sosial yönümlüliyə ciddi impuls vermiş başlıca determinant Böyük Sosialist Inqilabı və Lenin-Stalin tərefindən yaradılmış Sovetlər Birliyi olmuşdur. Sovet dövlətinin əməyə, zəhmetkeşə, fəhle sinfinə, kendiliyə, yaradıcı ziyanlılara, elm, mədəniyyət və incəsənət adamlarına verdiyi dəyər, bir nümunə olaraq, ümumbəşəri duruma və gedişata olduğca ciddi təsir göstərmişdir. Bu nümunə qarşısında qlobal kapitalizm özünü cilovlamaq, çərçivələmək məcburiyyətində idi.

İnsan hüquq və azadlıqlarının təmin və müdafiə olunması məqsədi ilə dövlət və vətəndaş münasibətlərində üstün tərəf kimi vətəndaşın qəbul edilməsini zəruriliyini nəzərdə tutan liberalizm, insan haqlarının ali dəyer kimi hər bir meyardan üstün, həmçinin, dövlət hakimiyətindən müstəqil olmasının vacibliyini əsaslandırır. Bu fikre əsasən liberalizmi insan haqlarının həm ideya mənbəyi, həm də tarixi perspektivde bu haqların reallaşması üçün zəmin yaratmış müəyyən baxışlar sistemi olduğunu deyə bilərik. Lakin, fikrimcə, liberalizm bu statusda yeganə ideologiya deyil, xüsusən də, səhəbət yalnız onun anqlosakson modifikasiyalarından gedirse! Hər şeyi bir kənara qoysaq, elə Kant və Hegelin fəlsəfi sistemlərində sərgilənən əsl insanpərvər "liberalizm", baxmayaraq ki hələ adekvat dəyərləndirilməyib, çox-çox dəyər və fəzi-lətlərə (o cümlədən, insan haqlarına) qida, qol-qanad verib və eminəm ki, geləcəkdə də verəcək. Dü-

şünürəm ki, insan haqları ideyasının, hüquqi dövlət nəzəriyyəsinin, vətəndaş cəmiyyətinə dair təsəvvürlərin postneklassik elmi paradigmə zəminində gözənlənilen inkişafı xeyli dərəcədə bu böyük mütəfəkkirlərin yaradıcılığına yenidən qayıda bağlı olacaqdır. Burada, hələ ki, bəşriyyətin lazımnıca dəyərləndirmədiyi çox fəziletlər var."

Lisgəndərova yazır: "İnsan hüquq və azadlıqları - bu, her şeydə əvvəl, insanın digər insanlarla birlikdə təyinatı, yeri və rolu haqqında fəlsəfi, dünyagörüşü sistemi haqqında təsəvvürlərdir. İnsan hüquqları dünyadan quruluşuna, aləmin qu-ruculuğuna müəyyən baxışların məcmusunu özündə ehtiva edir. Bu hüquqlar adı hüquqlardan ibarət deyil, onlar aləmin dərk edilməsilə müşayət olunan fenomenal dəyərlərdir. İnsan hüquqları hümanizm prinsipini əsaslanan dünyagörüşüdür."


İnsan hüquqları haqqında cəmiyyətdə qurulan qarşılıqlı münasibətlərin qurulduğu humanist dəyərlər sistemi olmasının haqqında təsdiq də ədalətlidir. Əger təsəvvür edilərsə ki, insan hüquqları insanlar arasında əxlaqi-etik norma və prinsiplərdən ibarət olan münasibətlərin sosial tənzimleyicilər sistemidir, bu zaman heç bir yanlışlıq yol verilməyəcəkdir. İnsan hüquqlarının hüquqi anlayış olması haqqında təsdiq də ədalətli hesab edilməlidir. Çünkü bu hüquqlar səxsiyyətin hüquq normalarında təsbitini xarakterizə edən hüquqlardır. Səxsiyyətin statusunun hüquq normalarında təsbit edilməsi onun dövlət hakimiyəti və dövlətin özü ilə qarşılıqlı münasibətlərinin göstəricisi de-mədir.

Göründüyü və artıq qeyd edildiyi kimi, insan hüquqları heç də adı hüquqlar deyil. Onların ümumbəşəri dəyəri başqa meyarlarla da ölçülür. Məsələn, hüquq müdafiəçilərinin mülahizəsinə uyğun olaraq, insan hüquqları - bu, dövlət tərefindən edilə bilən zorakılıqdan və töredilən özbaşınlıqlıdan müdafiə vasitəsidir. Deməli, müdafiə edilməli və təmin olunmalı olan insan hüquqlarının bilavasitə özü eslinde insanın qoruyucusudur. Bu hüquqlar insanın sosial bir varlıq kimi təhlükəsizliyinin mühafizəcisiidir. Lakin bununla da kifayətlənmək olmaz, belə ki, insan hüquqları planetdə dincliyin və əmin-amanlığın əsl qoruyucusudur. O, yer üzündə gərginliyin zəiflədilməsi və möhkəm sülhün bərqrər olmasının ən etibarlı təminatlarından biridir. Belə müləhizələri istənilən qədər uzatmaq mümkündür..."

Müəllifin qeyd etdiyi kimi, insan hüquqları azadlıq, demokratiya, totalitarizm, qloballaşma, irqi ayrı-seçkilik, dünya mədəniyyəti, toleranlıq, zorakılıq, ekstremizm, faşizm, terrorçuluq, antisemitizm, millətçilik, dini təməllilik, ksenofobiya və s. bu kimi problemlərdən ayırmazdır.

"İnsan hüquqları" və "vətəndaş hüquqları" anlayışları bir-birindən fərqli anlayışlardır. Lakin bu anlayışların hər ikisinə daxil olan elementlər və ayrı-ayrı konkret-analyışlar bir halda üst-üstə düşür, digər halda isə düşmürələr.

Bələliklə, insan hüquqları - bu, hər kəsin, insan ittifaqının üzvünün, hüququndur.



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

Vətəndaş hüquqları dedikdə isə, dövlət hakimiyəti ilə bağlı olan şəxslərin hüquqları nəzərdə tutulur.

Özünün varlığı ərzində müxtəlif formalarda olsa da, insan hüquqları ilə yanaşı, bu fenomenin başa düşülməsi ilə bağlı müəyyən təsəvvür və görüntüler təşəkkül tapmış, son nəticədə isə insan hüquqları nezəriyyəsi formalşmışdır.

Müsər elmi görüşlərdə insan hüquqları humanitar biliklərin kompleks sistemini təşkil edir. Bu bilik sahəsi özündə aşağıdakı əsas elm sahələrini ehtiva edir:

1. fəlsəfə (sosial fəlsəfə);
2. hüquq və dövlət haqqında təlimlər tarixi;
3. əməkdaşlılıq tarixi (bizim gerçəklərimizlə əlaqədar Azərbaycan tarixi və keçmiş SSRİ tarixi);
4. dövlət və hüquq nəzəriyyəsi;
5. konstitusiya hüququ;
6. beynəlxalq hüquq;
7. beynəlxalq humanitar hüquq;
8. politologiya (siyasetşünaslıq);
9. sosiologiya;
10. iqtisadiyyat;
11. etiologiya;
12. dinsüناسlıq;
13. pedaqogika;
14. sosial psixologiya.

Əsrrin son on illiyində dövlətlər arasında qarşılıqlı əməkdaşlığı artırması nəticəsində beynəlxalq hüquqda kifayət qədər qeyri-verdişli, bir növ tətbiq ad daşıyan müstəqil sahə - "İnsan hüquqlarının beynəlxalq hüququ."

İnsan hüquqları konfliktologiya, ünsiyyət mədəniyyəti, danışçıların aparılması, münaqışçıların həll edilməsi, hüquq-müdafıə hərəkatının

tarixi və praktikası kimi tətbiqi fənlər sisteminde özünəməxsus əhəmiyyətli yer tutur.

Buna görə də, insan hüquqları haqqında danışarkən söhbetin hansı kontekstde getmesi haqqında təsəvvürə malik olmaq lazımdır. Yeni bu kontekstde söhbet əsasən, fəlsəfə, əxlaqi-etik, siyasi-hüquqi və s. barəsində gedir.

İnsanın təbii hüquqları öz tarixi köklərinə malikdir. Təbii hüquq konsepsiyasının əsasında (insanın təbii hüquqları haqqında nəzəriyyə də buradan meydana gəlmişdir) sosial-siyasi fikrin liberal-demokratik ənənəsi durur. Bu ənənə demək olar ki, artıq üç əsrdir inkişaf etdirilir. Təbii hüquq özündə azadlıq, ədalət, mülkiyyət, hamının qanun qarşısında bərabərliyi, xalqın hakimiyətin yegane mənbəyi qismində tanınması ideallarını ehtiva edir. Məhz sadalanan ideallar insan hüquqları ve azadlıqları nəzəriyyəsinin təşəkkülü, formalşması və inkişaf əsaslarını xidmet etmişlər.

Burjua inqilabları dövründə, yeni XVII-XVIII əsrlərde təbii hüquq və insan hüquqları ideyaları bir çox böyük mütəfəkkirlər və maarifçilər tərefindən inkişaf etdirilmiş və dəsteklənmişdir. Bele maarifçi-mütəfəkkirlər Hollandiyada Huqo Qrotsi və Benedikt Spinozani, Ingiltərədə Thomas Hobbs və Con Lokku, Fransada Jan-Jak Russo və Volteri, Amerika Birleşmiş Ştatlarında Tomas Jefferson və Aleksandr Hamiltonu, Rusiyada Aleksandr Radişevi və başqaşalarını misal göstərmək olar.

**Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**



Qışda niyə tez-tez xəstələnirik? - türkiyəli professor açıqladı

Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayıñ". Publika.az xəber verir ki, bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardiololoq, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır: "Qış olsa da, qar, dolu yağısa da, hər tərəf buz bağlaşa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depressiyadan da xilas olarsınız. Günsəz az görünüşüne görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalarda qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz".


Kardiololoq D vitamini əskikliyini aradan qaldırmağın yollarını da açıqlayıb:

"20 min xəstəmin 99 faizində D vitamini çatışmazlığı var. Bunun səbəbləri çoxdur. Günsəz şüalarını az qəbul etmek, hava kirliliyi, heyvan mənşəli qidalardan, heyvanların daxili orqanlarını yeməkdən imtina etmek bu sıradandır. İllərdir bize bu qidalarda xəstəlik, infarkt səbəbi olduğu deyildirdi. Ona görə də insanlar oxunda D vitamini əskikliyi var.

Bu problemi aradan qaldırmaq üçün təbii qidalarda qəbul etməlisiniz. Qışda hansı turşu sevirsinizsə, evdə hazırlayın, içinə elave qatqi maddəsini vurmayıñ. Qışda mütləq evdə hazırlanmış sümük suyu, xaş, ev qatığı, bol şirkə istifade edilməlidir. Bunlar hamısı sizin üçün lazımlı təbii probiotiklərdir (insan organizmine müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorganizmlər").

Göz yorğunluğunu kompüter ilə əlaqəsi barədə nə bilirik?

Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əmel edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əmel edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür.



Kompüter son illər həyat və məişətimizə çox sıx daxil olmuş müasir texnoloji vəsiyyətlərdən. Ofis işində çalışanların demək olar ki, əksəriyyəti kompüter arxasında uzun müddət oturmaqdan yaranan göz yorğunluğundan şikayət edir.

AZERTAC-a müsahibəsində respublika Neyrocərrahiyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova bu sahədə bəzi məsləhətlər verib: "Normal qaydada, fasilələrlə kompüterdə işləmek gözləri yormur. Lakin uzun müddət monitorun ekranına baxdıqda gözlər qızarır və yorğun görünür. Aparılan araşdırımlar göstərib ki, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırılır. Qırpmının görün nəm qalmasını təmin etdiyini nəzəre alsaq, kompüterə uzun müddət baxanların görmə orqanlarının niyə quruduğunu və yorğunluğun yaranma səbəbini başa düşmək çətin deyil".

Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əmel edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əmel edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür. Məsələn, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmak, başı sabit tutaraq sağ və sol ciyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalarla baxaraq göz yorğunluğunu azaltmaq olar.

Gülüməhər çiçəklərini qaynar suda dəmləyəndən sonra tənzifin arasında gözlərə qoyaraq 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır. Uzun sürət kompüter işindən əvvəl və sonra librikant, yəni süni göz yaşı damlalarından istifadə etmək olar.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Səs

Son səhifə

9 noyabr



Çeferin UEFA prezidenti olmağa yeganə namizəddir

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hazırlığı prezidenti, sloveniyali Aleksandr Ceferin qurumun başçısi vəzifəsinə yeganə namizəddir. UEFA-nın metbuat idmətinin xəbərində deyilir ki, UEFA prezidentliyinə namizədlərin müraciətlərinin qəbulu müddətinin noyabrın 7-də bitməsinə baxmayaraq, heç kim bu vəzifəyə namizədliliyi irəli sürmək niyyətini açıqlamayıb.

Avqustun 21-də elan edilib ki, Sloveniya Futbol Federasiyası və daha yeddi futbol assosiasiysi yeni seçkilər üçün Çeferinin namizədliliyini irəli sürüb. Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İслəndiya, Rusiya və Farer adalarının futbol assosiasiyları UEFA-ya rəsmi məktub ünvanlayaraq onu dəstəklədiyərən bildiriblər. UEFA prezidenti seçkiləri fevralın 7-də Romada qurumun kongresində keçiriləcək. A.Çeferin UEFA prezidenti vəzifəsinə 2016-ci ilin sentyabrında seçilib.

Güləşçilərimiz Buxarestdə dünya çempionatında güclərini sınayacaqlar



Noyabrın 12-dən 18-dək Ruminiyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək. AZERTAC xəber verir ki, mundialda ölkəmizi hər 3 yığmamız təmsil edəcək.

Baş məşqçi Şaban Donat, məşqçilər Emin Əhmədov və Turac Hüseyinliyin rəhbərliyi altında yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Ramiz Məmmədov (63 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) qalib adı uğrunda yarışacaqlar. Komandanız noyabrın 10-da yola düşəcək.

Baş məşqçi Aslan Ağayevin başçılığı altında qadınlardan ibarət millimizin üç üzvü - Türkən Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaq. Zərif cinsin nümayəndəleri noyabrin 12-də Buxareste yollanacaqlar.

Baş məşqçi Firdovsi U mudov və məşqçilər Arif Abdullayev, Sadruddin Ayqubovun rəhbərliyi altında sərbəst güləşçilərden Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Əli Rəhimzadə (65 kq), İsmayılov Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) Ruminiyanın paytaxtında mübarizə aparacaqlar. Komandanız səfərə noyabrın 14-də çıxacaq.

Dünya çempionatının programına əsasən, əvvəlcə yunan-Roma güləşçiləri (12-14 noyabr), daha sonra qadınlar (14-16 noyabr), ən sonda isə sərbəst güləşçilər (16-18 noyabr) xalça üzərinə çıxacaqlar. Qeyd edək ki, I-S dərəcəli beynəlxalq hakim İntiqam Aliyev mundialda ədaləti qoruyacaq.

Benzema 200-ə çatdı

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində hazırda "Viktoriya" ilə keçirilən görüş "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub. Qol.az-in xəberinə görə, oyunda dubl edən fransız hücumçu bununla "Real"da vurduğu qollarının sayını 201-ə çatdırıb. 30 yaşlı forvard "Real"ın tarixində 200 qol həddini keçən 7-ci futbolçu olub. Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir.



"Fənərbaxça" Avcı ilə razılığa gəldi



Fənərbaxça"nın yeni mövsümdə böyük ehtimalla "Başşəhər"in baş məşqçisi Abdullah Avcı çalışdıracaq. Qol.az-in Türkiye metbuatına istinadən yaydığı xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub. İstanbul klubunun rəhbərliyi yeni mövsümdən komandanın başında məhz türk mütəxəssisi görmək istəyir.

Qeyd edək ki, A. Avcının çalışdırıldığı "Başşəhər" Türkiye Superliqasında 24 xalla liderdir. Xatırladaq ki, "Fənərbaxça" baş məşqçisi Filipp Kokunu istefaya göndərib. Komandanı müvəqqəti olaraq məşqçi Ervin Kuman çalışdırır.